

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Hərəkət

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 077 (5797) 30 aprel 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva yarışa baxıblar

Səh 2 →



Xorvatiya Azərbaycanla
əməkdaşlığa böyük
önəm verir



4

Akademik Arif Paşayev
BMA-nın "ALMAZ" nişanı
ilə təltif olunub



5

Heydər Əliyev Fondu mayın
10-dək bölgələrdə konsertlər
taşkil edəcək



5

Xalqın maraqlarının təmsilçisi
Prezident İlham Əliyevdir



8

Hikmat Hacıyev: "Azərbaycanla
Çin arasında əməkdaşlıq
hərtərəfli inkişaf edir"



5

Aleksandr Lukashenko: ATƏT
regionunda bir çox problemlərin
həll edilməmiş qalmasına
qətiyyən göz
yummaq olmaz



9

12

Yataqda kəşfiyyat
oyunu: Mirşahinin
vaxtı, Sevincin taxi



AGENT

5

"Bir kəmər, bir yol"
layihəsi dünyanın
iqtisadi sistemində
yeni mərhələdir"



12

Yeni təqəüdlər
nə zaman veriləcək?



30 aprel 2019-cu il

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışa baxıblar

A prelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Əvvəlcə pilotların paradi və açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtin Azadlıq meydandasında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Paradda və himn mərasimində pilotları ayaşlılar müşayiət etdilər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının "Geləcəyin ulduzları" adlı birge təşəbbüsü çərçivəsində qəbul etdiyi qərara əsasən, ötenlik mövsumdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar ayaşlılar tərəfindən müşayiət olunurlar.

Əvvəlcə builkı yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim edildi. Açılış mərasimində Azərbaycan Respublikasının dövlət himminin ifası ilə start verildi.

Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirildi. Himni Azer-

bayanın Əməkdar artistleri Bəyimxanım Vəliyeva və Nurlan Növrəli birlikdə, müvafiq olaraq, müğam və klassik üslublarda ifa etdilər. Onları Əməkdar artistler - tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət etdilər.

Dövlət himinin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövredən ibarət əsas yarışı başladı.

Final mərhələsində hər birində iki pilot olan on komanda mübarizə apardı. Ötən gün keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə "Mercedes" komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas, "Ferrari" komandasının pilotu Sebastian Fettel dayandılar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər etrafında, o cümlədən 7-ci və 8-ci döngülərdə 7,6 metr təşkil edir.

Gərgin idman mübarizəsinin yekununda "Mercedes" komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi adını qazandı. O, 51 dövrdən hamidən tez - 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurdu. Ondan 1,524 saniye geri qalan komanda yoldaşı, ötenlik Bakı Qran-Prisinin qalibi Luis Hamilton ikinci oldu. İlk üçlüyü lidərə 11,739 saniyelik fərqli uduzan "Ferrari" komandasının sürücüsü Sebastian Fettel tamamladı.

Ardı Səh. 3



Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışa baxıblar

Əvvəl Səh. 2

"Mercedes" komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atdı. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pride bir komandanın her iki pilotu yüksələri ilk iki pillədə başa vurdu.

Sonra qaliblərin mükafatlandırma

"Red Bull Racing Honda"nın hollandiyalı pilotu Maks Ferstappen 51 xalla dördüncü, "Ferrari"nın Monakodan olan sürücüsü Şarl Lekler isə 47 xalla beşinci pillədə qərərləşiblər.

Konstrukturların yarısında isə "Mercedes" komandası 173 xalla birinci sıradadır. İkinci yerde qərərləşən "Ferrari" komandasının



rılması mərasimi keçirildi.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Finlandiyanın və Almanianın dövlət himnləri səsləndirildi.

Qran-Prinin qalibi Valtteri Bottas kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi. Dövlətimizin başçısı Konstrukturlar kubokunu "Mercedes" komandasının nümayəndəsinə təqdim etdi.

İkinci yerin sahibi, "Mercedes"in sürücüsü Luis Hamiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan "Ferrari" komandasının sürücüsü Sebastian Fettel isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Beləliklə, Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsindən - Azərbaycan Qran-Prisindən sonra pilotların mübarizəsinə 87 xalla "Mercedes"in sürücüsü Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. "Ferrari" komandasının almaniyalı pilotu Sebastian Fettel 52 xalla üçüncü,



99. üçüncü pillədəki "Red Bull Racing Honda"nın 64 xalı var.

Bu ilk Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir. Çində təşkil olunan

Formula 1 üzrə 1000-ci Qran-Pride qələbə qazanan Luis Hamilton iki yubiley Qran-Prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb.

Belə ki, o, 2014-cü ildə Bəhreyn-

də təşkil olunan 900-cü Qran-Pride də qələbə qazanıb.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisindən sonra 26-da start verilib. Yarışın birinci günündə pi-

lotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Öten gün keçirilmiş sıralama yürüşündən sonra isə Qran-Pride pilotlarının düzülüyü müəyyənəşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda - Formula 1 Avropa Qran-Prisində "Mercedes" komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi "Red Bull Racing Honda" komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. Ötenlikli Qran-Pride isə "Mercedes" komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb.

30 aprel 2019-cu il

Xorvatiya Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Prezident İlham Əliyev Xorvatiya Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZERTAC xəber verir ki, dövlətimizin başçısı Xorvatiyaya səfərini məmənunuqla xatırlayaraq orada aparılan danışqların və müzakirələrin səmərəli olduğunu qeyd etdi və bu səfərin ikitərəflı münasibətlərin

inkışafına mühüm töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev ölkərimizin müxtəlif sahələrdə əməkdaşlıq heyata keçirdiklərini vurgulayaraq, əlaqələrimizin gələcəkdə de genişlənəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Mariya Buriçin ölkəmizə səfərinin ikitərəflı münasibətlərin möhkəmlənməsi işinə töhfə verəcəyinə ümidi var olduğunu bildirdi.

Xanım Mariya Buriç, ilk növbədə, Xorvatiyanın Baş naziri Andrey Plenoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

zident İlham Əliyevin Xorvatiyaya səfərinin çox uğurlu keçdiyini və səfər zamanı əlaqələrimizin daha da möhkəmlənməsi baxımından məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. O, səfəri çərçivəsində Xorvatiyanın Azərbaycandakı səfirliliyinin rəsmi açılışında iştirak edəcəyini diqqətə çatdırıldı.

Prezident İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Azərbaycan ilə Argentina bir sıra sahələrdə geniş əməkdaşlıq həyata keçirir

Prezident İlham Əliyev Argentina Milli Kongresinin Deputatlar Palatasının sədrini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Argentina Milli Kongresinin Deputatlar Palatasının sədrini Emilio Monzonu qəbul edib.

AZERTAC xəber verir ki, Azərbaycan ilə Argentinanın bir sıra sahələrdə əməkdaşlıq həyata keçirdiklərini deyən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd etdi. Dövlətimizin başçısı iqtisadi sahəde əməkdaşlığın genişləndirilməsinin vacibliyini vur-

ğuladı.

Qəbulu görə minnətdarlığını bildirən Emilio Monzo Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarını dövlətimizin başçısına çatdırıldı. O, Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kenarda, o cümlədən Argentinada böyük nüfuzlu malik olduğunu dedi və dövlətimizin başçısının siyaseti nəticəsində Azərbaycanın digər ölkələrlə yaxşı dostluq münasibətləri qurduguunu məmənunuqla qeyd etdi. Emilio Monzo ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli

inkışaf etdirilməsində maraqlı olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkışafından məmənunuq ifadə olundu, iqtisadi, ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edildi.

Dövlətimizin başçısı Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi.

Rəsmi xronika

Prezident İlham Əliyev "Nə? Harada? Nə zaman?" Televiziya Klubu Komandası üzvlərinin "Tərəqqi" medali ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1569-VQD nömrəli Qanununun tətbiqi və "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 604 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev "Daşınar əmlakın yüklülüğünün dövlət reyestrinin aparılması Qaydaları"nın və "Daşınar əmlakın yüklülüğünün dövlət reyestrində istifadə haqqının məbləği"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev: Bizim üstünlüyüümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq

Mən tam əminəm ki, hər bir ölkənin inkişafi üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən, o cümlədən təbii resurslara zəngin olubilər, lakin cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdur, bu inkişaf yarımcıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyüümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasetdir. Əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərək ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni, maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtidir.



AZERTAC xəber verir ki, "Ilham Əliyev. İnkışaf - məqsədimizdir" çoxcildiliyinin yenicə çapdan çıxmış 81-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Mətbuat Günü münasibətə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində söylədiyi nitqində səsləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildiliyin bu kitabındaki materialları 2017-ci ilin iyun-avqust aylarını əhatə edir. Kitabda dövlətimizin başçısının Polşa və Latviyaya rəsmi, Türkiye və Rusiyaya işgəzar səfərləri zamanı, həmçinin Türkmenistan Prezidentinin Azərbaycana səfəri zamanı bu ölkələrin rəhbərləri ilə danışqlarına, imzalanın sənədlərə, təhsil, mədəniyyət sahəsində anlaşma və hərtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsine dair materialları toplanıb.

Azərbaycan Prezidenti bütün görüş və danışqlarda diqqəti Ermenistanın işgalçılıq siyasetinə yönəldib, dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqışosunun beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu çoxcildiliyin 81-ci kitabında Prezident İlham Əliyevin Avstriya, ABŞ, Türkmenistan, Özbəkistan və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksəkzəifli şəxslərini qəbul etməsinə dair materialları da tanış ola bilər.

Kitabda dövlətimizin başçısının Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin Qaxda barama, tütün və findiq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqlərinin metnleri, Balakən, Zaqatala, Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərinə, bölgelərde və paytaxtda iqtisadi, nəqliyyat, sosial infrastruktur layihələrinin açılışında iştirakı və çıxışlarına dair materialları daxil edilib.

Nəşrdə Prezident İlham Əliyevin 2017-ci ilin iyun-avqust aylarında müxtəlif ölkələrin dövlət başçılarına məktublarının metnleri də yer alıb. Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib. "Azərnəşr" tərəfindən buraxılan 81-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZERTAC) materiallarından istifadə olunub.


AZERTAC

Akademik Arif Paşayev BMA-nın "ALMAZ" nişanı ilə təltif olunub

A prelin 26-da Moskva şəhərində Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) 2018-ci il-dəki fəaliyyətinə dair ümumi yüksincəq keçirilib.

SİA-nın məlumatına görə, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidenti akademik Boris Qusev 15 ölkədən BMA-nın üzvü olan 266 alimin iştirak etdiyi yüksincəq hesabat məruzəsi ilə çıxış edib. Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, akademik Əhəd Cənəhmədov Ümumi Yığıncağın iştirakçılarının yekidil qərarı ilə Mandat Komissiyasının sədri seçilib. Akademik Əhəd Cənəhmədov AMA-nın 2018-ci ildəki fəaliyəti barədə etraflı məlumat verib.

Yığıncaq ərefəsində Moskvada nəşr olunan "Injenernae Qazeta"nın aprel nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Bey-



nəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Arif Paşayevin "Vəzifələri kosmik yüksəkləye qaldırarkən" ("Podnimaə zadaçı do kosmicheskix visot") sərləvhəli geniş məqaləsi dərc olunub.

Qəzətin həmin nömrəsi yüksincəq iştirakçılarına paylanılıb. Müəllif məqalədə ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi çərçivəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi, həmç-

nişənayenin və aqrar sahələrin dirçəldilməsi istiqamətində və digər transregional layihələrin icrası məsələlərindən etraflı bəhs edib. Akademik Arif Paşayevin məqaləsi tədbir iştirakçılarının böyük marağına səbəb olub. Ümumi Yığıncaqdə BMA-nın Prezidentlər Şurasının idarə Heyətinin qərarı ilə akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının "ALMAZ" nişanı ilə təltif olunduğu elan edilib. Bildirlili ki, görkəmlı alim bu mükafata

elm və təhsildeki uğurlarına, mühəndislik elminin, Azərbaycan Mühəndislik Akademiyasının inkişafındakı, materialların dağılmadan nəzəret metodunun sənayedə tətbiqindəki, böyük beynəlxalq layihələrin işlənilməsi və həyata keçirilməsindəki xüsusi xidmətlərinə görə layiq görürləb. Yığıncaqdə, həmçinin Azərbaycandan BMA-ya 1 həqiqi ve 2 müxbir üzv də seçilib.

"Xorvatiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki strateji rolunu yüksək qiymətləndirir"

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 29-da Xorvatiya Respublikasının Baş nazırının müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZERTAC xəber verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Xorvatiya arasında bütün istiqamətləri əhatə edən çox yaxşı münasibətlərin olduğunu bildirib, bu əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə yüksələn xətələ inkişaf etdiyini söyləyib. "Azərbaycan ilə Xorvatiya arasındaki münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Hesab edirəm



ki, əlaqələrimizin bu səviyyəyə yüksəlməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayıb. Əminəm ki, sizin də Azərbaycana səfəriniz, apardığınız səmərəli danışıqlar əlaqələrimizin daha da genişləndirilməsinə öz töhfəsinə verəcək", - deyə Novruz Məmmədov vurğulayıb.

Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın geniş-

ləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən Baş nazir deyib ki, xanım Mariya Buriçin ölkəmize səfəri çərçivəsində növbəti Azərbaycan-Xorvatiya biznes forumunun keçirilməsi de bu sahədə əlaqələrin inkişafına xidmet edəcək. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki strateji rolunu yüksək qiymətləndirildiyini bildirən xanım Mariya Buriç Xorvatiyanın Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb. Görüşdə informasiya texnologiyaları, kənd təsərrüfatı, eczaçılıq, idman, gəmiçiyarlıma sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər etrafında fikir mübadiləsi aparılıb.

"Bir kəmər, bir yol" layihəsi dünyanın iqtisadi sistemində yeni mərhələdir"

Bir kəmər, bir yol" layihəsi özünün nəhəngliyi ilə yanaşı, həm də dünya ölkələrinin iqtisadi siyasetinə yeni nəfəs verəcək bir ideyadır. Bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhrəz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri və layihə çərçivəsində irəli sürdüyü fikirləri şərh edərək deyib.

Onun sözlərinə görə, Azərbaycanın belə bir möhtəşəm layihədə yer almazı həm də ölkəmizin Çinlə əlaqələrinin möhkəm temellərə söykəndiyinin bariz nümunəsidir: "Bildiyimiz kimi, Çinin "Bir kəmər, bir yol" strategiyası əsasında formallaşan layihədə əhəmiyyətli ölkələr sərənsində Azərbaycan da var və əbəs deyil ki, bu gün Cənubi Qafqazın ən süreli inkişaf edən ölkəsi olaraq qiymətləndirilən Azərbaycanın geostrateji mövqeyi özündə mühüm maraqları birləşdirir".

Ekspert vurğulayıb ki, Çin Azərbaycanın müstəqilliyini ilk taniyan ölkələrdən biridir və ötən illər ərzində Azərbaycanın vacib ticarət tərəfdəşlərindən birinə çevrilib: "Bu baxı-



dan "Bir kəmər, bir yol" layihəsi ənənəvi dostluq münasibətlərinə malik ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Çünkü Azərbaycan layihəni ilk dəstəkləyən ölkələrdən biridir və inkişaf etdiyək ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı coxsayılı sazişlər imzalanıb".

B.Quliyev bildirib ki, ölkəmizin belə bir mötəbər layihələrdə iştirakı həm də dünyaya açılan yeni imkanlarının göstəricisidir: "Bele ki, "Bir kəmər, bir yol" təşəbbüsü, eyni zamanda, bütövlükdə Beynəlxalq aləmin iqtisadi sisteminde yeni mərhələ kimi qiymətləndirilir. Bu, yalnız iqtisadi maraqlar deyil, həm də siyasi maraqların təminatında qlobal əhəmiyyət kəsb edən layihədir. Yalnız sabitliyin olduğu ölkələr bənzər layihələrdə seçilmişlər sırasında yer alırlar ki, onların arasında dinamik inkişaf yolunu tutan Azərbaycan da var".

O, qeyd edib ki, bütövlükdə Azərbaycan-Çin münasibətlərinin başlangıcı tarixi İpek Yolu vasitəsilə qoyulub: "Ona görə de deye bilerik ki, ölkəmizin bu layihədə aparıcı mövqeyə sahib olması aparılan strategiyanın uğurlu davamıdır".

Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsernlər təşkil edəcək

Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondu 15 illiyi münasibətə bir sıra bölgələrdə konsernlər təşkil olunacaq, AZERTAC xəber verir ki, tədbirlər mayın 2-də Ağdam rayonundan start veriləcək. Konsern programında tanınmış incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim ediləcək.



Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkərən və Naxçıvanda konsernlər keçiriləcək. Konsernlərdə muğam, folklor, aşiq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqsler təqdim olunacaq.

Hikmət Hacıyev: "Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir"

Azərbaycanla Çin arasında əməkdaşlıq əlaqələri hərtərəfli inkişaf edir". "Report" xəber verir ki, Buzərbəyov Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev jurnalistlərə bildirib.



"Bildiyiniz kimi, Çinlə keçirilən II "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumuna dövlət başçımız da dəvət olunmuşdu. Bu, Çinin Azərbaycana hörməti və dost münasibətinin ifadəsi kimi qəbul olunur. Bu səfər çərçivəsində Azərbaycan Prezidenti ilə Çin Xalq Respublikasının Sədri arasında çox səmərəli müzakirələr olub. Siyasi münasibələrimiz çox yüksək səviyyədədir. İqtisadi ticari əlaqələr də inkişaf edir. Bu əlaqələri daha da yaxşılaşdırmaq üçün işləyirik. Həmçinin humanitar, mədəniyyət və başqa sahələrdə də əməkdaşlıq üçün böyük imkanlar var", - o qeyd edib. Şöbə müdürü Azərbaycanın "Bir kəmər bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən olduğunu da diqqətə çatdırıb.

Rza Vəziri: Azərbaycandakı İslahatlar bu ölkəni ABŞ investorları üçün daha da cəlbedici edir



Azərbaycanda həyata keçirilən İslahatlar ABŞ investorları üçün bu ölkəni daha da cəlbedici edir. Bu baremə ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Rza Vəziri deyib.

"İndiyədək ABŞ Azərbaycana 13 milyard dollaradək investisiya yatırıb. Eyni zamanda, Azərbaycan ABŞ-a 7,6 milyard dollaradək investisiya qoyuluşu həyata keçirib. Ümid edirəm ki, ABŞ-in Azərbaycana investisiya axını daha çox olacaq", - deyə R.Vəziri qeyd edib.

Qeyd etmek istərdim ki, Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olduğu Transxəzer Beynəlxalq Şərq-Qerb Ticarət və Nəqliyyat Dəhlizi Azərbaycanın "Bir kəmər, bir yol" strateji layihəsinə ən böyük töhfəsidir. Əlbəttə ki, belə bir möhtəşəm siyasi-iqtisadi nailiyyətin əldə olunması həm də Prezident İlham Əliyevin uzaqqorən, müdrik siyasi xətt yürütməsinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı tərəfindən atılan hər bir addim düşünülmüş, köklü məqsədlərə hesablanmış uğurlu siyasi strategiyadır və biz həmin strategiyanın ardıcılılığını, keyfiyyətə yeni mərhələyə qədəm qoymuşdur, eyni zamanda, nailiyyətlərini müşahidə edirik. Məhz "Bir kəmər, bir yol" layihəsi də bu nailiyyətlərin bariz sübutlarınındır".

Azərbaycanın enerji siyaseti - dünya miqyasında

İlham Əliyev: “Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə edirik”

Məlum olduğu kimi, aprelin 27-də Pekində keçirilən ikinci “Bir kamər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Prezident İlham Əliyev “BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi” mövzusuna həsr olunan üçüncü sessiyada çıxış edərək Çin Xalq Respublikasının sadri Si Cinpinə təşəkkür edib. Dövlət başçısı Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Çin xalqını təbrik edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Çin tərəfdəş ölkələrdir. Dövlət başçısı 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpek Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumun imzalandığını qeyd edib.

Əlaqələr: tarixi faktlarla...

Bele ki, 1994-cü il 7-10 mart tarixində Ulu Öndər Heydər Əliyevin Çin Xalq Res-

第二届“一带一路”国际合作高峰论坛 THE SECOND BELT AND ROAD FORUM FOR INTERNATIONAL COOPERATION

2019年4月25-27日 中国·北京

25-27 APRIL 2019 BEIJING



publikasına rəsmi səfəri iki ölkə arasında əlaqələri praktik müstəviye keçirdi. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilənin imzalanması, eyni zamanda, iki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fealiyyət haqqında sazişlər, 1998-ci il sentyabrın 8-də Bakıda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpek Yoluun bərpası üzrə TRASEKA programı çərçivəsində Avropa və Asiya dövlət başçılarının Zirve görüşüne həsr olunmuş beynəlxalq konfransın keçirilməsi və bu layihə iki ölkə arasında əlaqələri yeni mərhələyə çıxarılmışa səbəb oldu. 2005-ci il martın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər, bu səfərin iki ölkə arasında münasi-

bətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirdi. Çin Xalq Respublikasına səfərləri və çıxışları zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önem verərək, bu əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyəti rolə malik olduğunu vurğulayır.

Çin Azərbaycanın ən böyük iqtisadi tərəfdəşlərindən biridir

Prezident İlham Əliyev keçirilən Forumda çıxışı zamanı bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdəşlərimizin maraqlarına xidmet edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaradıb. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi namine istifadə etmişik, edirik və davamlı inkişafə nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir.

President İlham Əliyev çıxışında onu da keçirilən Forumda bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdəşlərimizin maraqlarına xidmet edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaradıb. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi namine istifadə etmişik, edirik və davamlı inkişafə nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir.

Dövlət başçısı bildirib ki, nəqliyyat infrastrukturunu sahəsində Əlet Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir. Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib: “Biz,

xüsusilə, Şərqi-Qərbi nəqliyyat dəhlizində çox fəal iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda hava nəqliyyatı infrastrukturunu yaradılıb. Bele ki, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz heddine salınıb. Nəqliyyat və enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir”.

Böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan dünyanın aparıcı ölkələri və nüfuzlu beynəlxalq təşkilatları üçün etibarlı tərəfdəşə çevrilməyi bacarmışdır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyaset nəticəsində əldə edilərək, ölkəmiz beynəlxalq münasibətlər sisteminde yeri xeyli möhkəmlənmiş, Avropaya və dünyaya birliliyin integrasiyası xeyli sürətlənmişdir. Bununla yanaşı, Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksələn Azərbaycan həm də bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna çevrilmişdir. Təsədüfi deyil ki, ölkəmiz, ümumilikdə, dünya birliliyin integrasiyası üçün qlobal əhəmiyyət kəsb edən təşəbbüslerən çıxış edir və bu, beynəlxalq ictimaiyyət tərefindən rəğbətlə qarşılanır. Heç şübhəsiz, Azərbaycanın qazandığı uğurların teməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirildiyi daxili və xarici siyaset strategiyası dayanır. Bu gün bölgədə əmin-amanlıq və sabitliyin bərəqərər edilməsi, nəhəng enerji, nəqliyyat və digər əməkdaşlıq layihələrinin gerçekleştirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasetinin əsas prioritetlərindən birini təşkil edir. Bütün bu uğurlar onu deməyə əsas verir ki, Avropa İttifaqı ilə bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafının zəngin perspektivləri var.

RƏFIQƏ KAMALQIZI

YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlıda növbəti humanitar-sosial aksiya keçirib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Cəbrayıl rayonun işgaldən azad olunmuş Cocuq Mərcanlı kəndində növbəti humanitar-sosial aksiya keçirib. Cocuq Mərcanlıya təşkil edilən səfərdə YAP Səbail rayon təşkilatı gənclər birliliyinin üzvləri, partiya fəalları, tələbələr və gənc



ağacı ekipler. Sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ile görüş keçirilib. Qonaqlara işgal olunmuş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq aparılan tikinti-quruculuq işləri, kənd təsərrüfatının inkişafı, əhalinin məşgullüğünün təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov Cocuq Mərcanlıya qayıdışın Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayesində mümkün olduğunu diqqətə çatdırıb. Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə həmsəhbet olublar. Kənd uşaqlarına 100 dəst geyim, məktəb levazimatı, oyuncalar, bədii kitablar və dərsliklər hədiyyə edilib.

YAP gəncləri Cocuq Mərcanlıda tikilen Şuşa məscidinin bənzəri olan məscide də gelib, burada şəhidlərin ruhuna dua oxuyublar. Sonra kənddeki Qayıdış parkını gəzib, istixanalarla tanış olublar. Gənclər Cocuq Mərcanlıdan xoş təəssüratlarla ayrıılıblar.

R.HÜSEYNOVA

Vüqar Rəhimzadə: Azərbaycanda kütləvi informasiya vasitələri müstəqil şəkildə fəaliyyət göstərir



Aprelin 29-da Türkiye Cumhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral "İki sahil" qəzeti redaksiyasında olub. Qonağı salamlayan "İki sahil" qəzetiin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan-Türkiye dostluğunun, qardaşlığından danışır. Bildirib ki, bugün ölkələrimiz arasındaki strateji tərəfdəşliq münasibətləri ən yüksək səviyyədədir. Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən söz, fikir və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir: "Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri müstəqil şəkildə fəaliyyət göstərilərlər. Təbii ki, bütün bunların əsasında dövlətin bu sahəyə olan diqqət və qayğısı, azad medianın inkişafı üçün yaratdığı münbit şərait durur. Ölkəmizdə qeydiyyatdan keçen və fəaliyyət göstərən çoxlu sayıda kütləvi informasiya vasitesinin mövcudluğu bir daha söz və mətbuat azadlığının beynəlxalq standartlar səviyyəsində təmin olduğunu nümayiş etdirir".

"İki sahil" qəzetiin baş redaktoru qeyd edib ki, Azərbaycanda azad mətbuatın inkişafı ulu önder Heydər Əliyevin adı ilə bağlıdır və hazırda möhtərem Prezidentimiz İlham Əliyev tərəfindən bu siyaset uğurla davam etdirilir: "Dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq KİV-in inkişafına tekan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaranan çox mühüm addımlar atır. Möhtərem Prezidentimiz İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunub. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiya qəbul edilib, medianın sürətli tərəqqisi üçün müvafiq Fond təsis edilib. Eyni zamanda, jurnalistlərin mənzil probleminin həll edilməsi üçün bu gün qədər 400-dən çox mətbuat işçisində dövlət hesabına mənzillər verilib. Bu da dünyada analoqu olmayan bir prosesdir və hazırda da davam etməkdədir".

V.Rəhimzadə səfirə "İki sahil" qəzetiin yaranma tarixi, keçidiyi inkişaf yolu barədə məlumat verib. Səmimi görüşə görə "İki sahil" qəzetiin rəhbərinə öz minnetdarlığını ifadə edən Türkiye səfiri Erkan Özoral ölkələrimiz arasındaki münasibətlərdən danışır, həmçinin bütün sahələrdə, o cümlədən kütləvi informasiya vasitələri arasında əməkdaşlığın faydalı olduğunu vurğulayıb.

Səfir Azərbaycana 1997-ci ildə, daha sonra isə 2005 və 2009-cu illərdə səfər etdiyini və hər gəlişində böyük inkişafın şahidi olduğunu dilə getirib. "Biz 28 ildir ki, özümüzü daha güclü hiss edirik, çünkü artıq müstəqil Azərbaycan var" deyən səfir Erkan Özoral öz hissəsini bu cür səmimi şəkildə ifadə edib. "İki sahil" qəzetiin redaksiyası və kollektivi ilə yanından tanış olan qonaq xoş arzularını çatdırıb, xatire şəkli çəkdirilib.

Mariya Buric: "Azərbaycana səfərim çərçivəsində keçirilən görüşlərdə əməkdaşlığımızın strateji əhəmiyyəti vurğulandı"

Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buricin rəhbərlik etdiyi nümayənde heyəti ilə görüşündən sonra mətbuat konfransı keçirilib.

2013-cü ildə Azərbaycan ile Xorvatiya arasında strateji əməkdaşlıq haqqında sənədlərin imzalandığı xatırladan Elmar Məmmədyarov hazırda həmin sənədlər çərçivəsində müzakirələrin aparıldığı bildirib. Nazir qeyd edib ki, Xorvatiyanın Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi tam aydınlaşdır. Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərini və suverenliyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlline tərəfdardır.

Enerji sahəsində əlaqələrdən söz açan nazir deyib ki, Xorvatiya "Cənub Qaz Dəhlizi" layihəsində və Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələrində iştirak etməkdə maraqlıdır. Xanım Mariya Buric Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı iki ölkə arasında siyasi və enerji məsələlərinin müzakirə olunduğunu xatırladıb. Azərbaycana ilk dəfə sefər etdiyini deyən nazir burada keçirdiyi görüşlər zamanı qarşılıqlı əməkdaşlığın strateji əhəmiyyətinin vurğulandığını bildirib. O deyib ki, Bakıda keçirilən business-forumda Azərbaycan şirkətləri Xorvatiyaya sərmayə yatırmaqdə maraqlı olduqlarını bildiriblər. Bu yaxınlarda Zaqrebde böyük iqtisadi forumun keçiriləcəyini diqqətə çatdırıb. Mariya Buric həmin tədbirdə müxtəlif iqtisadi layihələrlə bağlı müzakirələrin aparılacağından deyib. O, iqtisadi münasibətlərin inkişafının həm Avropa İttifaqı, həm də Xorvatiya üçün əhəmiyyətli olacağını vurğulayıb. Ölkələrimiz arasında ticaret dövriyyəsinin artırılmasının vacibliyinə toxunan nazir Xorvatiya şirkətlərinin Azərbaycanın enerji, kənd təsərrüfatı, toxuculuq, avtomobil sənayesi və turizm sahələrində fəaliyyət göstərməkde maraqlı olduqlarını qeyd edib. O, Xorvatiyanın Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin imzalanmasını dəsteklədiyini bildirib deyib ki, bu, təkcə Al üçün deyil, həm də iki ölkə arasındaki qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi üçün çox önəmlili bir sənəddir.

"Prezidentin çıxışı xarici sərmayədarlar üçün bir çağırış idi"



"P"ekində 2-ci "Bir kəmər, bir yol" Forumu keçirildi. Bu Forumda 37 dövlət və hökumət başçısı iştirak edirdi. Əslinde Forumda dövlətin gələcək iqtisadi perspektivləri, eyni zamanda "Bir kəmər, bir yol" layihəsi etrafında yaranan yeni tərəfdəşliq məsələləri və onların perspektivləri, bu nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi üçün müyyən adımların atılması məsələləri müzakirə olundu". Bunu SIA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoglu deyib.

Deputatın sözlərinə görə, "Bir kəmər, bir yol" layihəsi 150-dən çox ölkə tərəfində dəsteklənir və təqribən bir o qədər də bu layihə etrafında iştirakçı dövlətin olması proqnozlaşdırılır: "Bu isə o deməkdir ki, bu yol gələcəkdə yüksək səviyyədən başlayacaqdır. Şübhəsiz ki, eyni zamanda bu yol etrafında özünəməxsus bir iqtisadiyyat formalasacaqdır, ayrı-ayrı məntəqələrdə yeni mərkəzlər yaradacaqdır. Bu isə Asiyadan Avropaya uzanan en qısa və en səmərəli yol olmaqla yüksəkləmalarında və iqtisadi integrasiyada XXI əsrin en böyük layihələrdən birinə çevriləcəkdir.

Azərbaycan Prezidenti bu görüşdə çıxış etdi və ölkəmizin mövqeyindən, eyni zamanda Azərbaycanın bu nəqliyyat qovşaqının birləşməsində oynadığı roldan danışdı. Bununla belə dövlət başçısı bu proses çərçivəsində Azərbaycanda həyata keçirilən işlərdən danışdı. Əvvəlcədən qeyd etmə lazımdır ki, "Bir kəmər, bir yol" layihəsinə Azərbaycan çox böyük töhfələr verib. Çünkü, Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi və burada yüklerin fasiləsiz olaraq daşınmasının təmin olunması Büyük İpek Yolunun bərpa olunmasında yeni bir tarixi hadisədir. Çünkü, yüklerin dəniz yolu ilə daşınması gəmilərdən qatarlara, eləcə da qatarlardan gəmilərə yüksək mədənə böyük vaxt itkişinə səbəb olur və həddindən artıq uzunmüddətə başa gəlirdi. Ancaq Azərbaycanın təmin etdiyi nəqliyyat kommunikasiya vasitəsi fasiləsiz olaraq yüklerin daşınmasını təmin edəcək. Yeni yükleri bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb-doldurulmadan birbaşa təyinat nöqtəsinə yönəldiriləcəkdir ki, bu da mühüm bir keyfiyyət dəyişikliyidir. Şübhəsiz ki, Azərbaycan Prezidenti bu cür beynəlxalq Forumda əldə etdiyimiz nəticələrdən de danışdı.

Ölkə başçısı ötən illər ərzində həm yol-nəqliyyat kommunikasiyası sahəsində, həm də bütövlükdə ölkəmizdən ən müxtəlif sahələrdə həyata keçirilən İslahatlar danışdı. Təsadüfi deyil ki, cənab Prezident qeyd etdi ki, beynəlxalq təşkilatların hesablaşmalarına görə Azərbaycan on ən İslahatçı ölkədən birinə çevrilib. Biz biliyik ki, bura ölkədaxili siyasetə bağlı həyata keçirilən İslahatlar, sosial İslahatlar, idarəetmədəki İslahatlar, hüquqi İslahatlar da xildir və s. Amma təbii ki, bunun beynəlxalq tərəfləri də var. Bu İslahatlar nədən ibarətdir? Məsələn, Azərbaycanın həyata keçirdiyi İslahatlar nəticəsində "Bir kəmər, bir yol" layihəsi çərçivəsində daşınan yüklerin yüksək səviyyədən birge müyyənleşdirilməsi də var. Eyni zamanda biz bura Ələt-Azad ticarət zonasının yaranmasını da əlavə ede bilərik. Bütövlükdə düşünürəm ki, Azərbaycan Prezidenti tərəfindən qeyd olunan bu fikir əslində həm də xarici sərmayədarlar üçün bir çağırış idi. Çünkü, viza rejiminin sadələşdirilməsi, iqtisadi qanunların optimallaşdırılması, Azərbaycanın sərmayə qoyuluşu üçün ən münbit ölkələrdən birinə çevriləməsi, İslahatlar paketinə daxil olan məsələlərdən və çoxsaylı investorlar üçün Azərbaycanın cəzbədici bir məkəna çevriləməsidir".

Xalqın maraqlarının təmsilçisi Prezident İlham Əliyevdir

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzovun yap.org.az-a müsahibəsi

- Azərbaycandakı ümumi ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsınız?

- Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi sahədə atılan addımlar, həyata keçirilən islahatlar yüksək qiymətləndirilir. Görürsünüz ki, dönyanın eksər beynəlxalq tədbirləri Azərbaycanda keçirilir. İstər idman, istərsə də ümumdünya mədəniyyətlərərəsə, dirlərarası dialoq forumları Bakıda təşkil olunur. Bu tədbirlər zamanı paytaxta dönyanın ayrı-ayrı ölkələrinin siyasi xadimləri, mütəxəssisləri gəlir. Demək olar, hər gün bu tipli tədbirlər keçirilir. Bu, ölkəmizin həm iqtisadi inkişafının, həm də siyasi sabitliyinin göstəricisidir, iqtidar-xalq birliyinin sübutudur. Bunun nəticəsidir ki, dönyanın ayrı-ayrı ölkələrindən ölkəmizə üz tuturlar, çünki burada sərbəst, azad şəkildə fəaliyyət göstərmək mümkündür. Azərbaycan iş qurmaq, investiya yatırmaq üçün ən əlverişli ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev Çinin paytaxtı Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Çinlə Azərbaycan arasında münasibətlər yüksək seviyyədədir, Çinin böyük şirkətlərinin nümayəndəlerinin Azərbaycanla bağlı müsbət fikirləri mövcuddur. Ölkəmizin qapıları açıqdır, düzgün niyyətlə işləmək istəyənlər bütün şərait yaradılır.

- Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəflə saxlığın imzalanması ilə bağlı müzakirələr hansı mərhələdədir?

- Bu layihə ilə bağlı uzun müdəddət, müzakirələr aparılır. Azərbaycanla Avropa İttifaqı arasında müqavilə 1996-ci ildə imzalanıb, 1999-cu ildə qüvvəyə minib. Yeni saziş də onun davamıdır. Azərbaycan bir çox sahələrdə Avropa İttifaqı ilə əməkdaşlıq edir, 20 milyard avrodan artıq layihələr həyata keçirilir. Heç Avropa İttifaqına üzv dövlətlərə belə deyil. Azərbaycan Avropanın enerji təhlükəsizliyində məstəsna rol oynayır. Avropa İttifaqı ilə imzalanacaq layihədə Azərbaycanın ərazi bütövlüyü məsəlesi eksini tapıb. Əsas məsələ də ərazi bütövlüğünün təmin olunmasıdır. Əgər əvvellər viza və digər kiçik məsələlərlə bağlı müqavilələr imzalanırdısa, indi isə bu, daha da genişləndirilib. Bu layihə daha əhatəlidir.

- Bəzi müxalifət təmsilçiləri saziş layihəsinin ictimaiyyətə açıqlanmasını təklif edirlər...



- Bu insanlar öz dövlətlərinə, o cümlədən Avropaya inanırlarsa, burada onların hansı fikirlərinin, rəylərinin müzakirəsi gedə bilər? Sadəcə, onlar detalları bilmirlər, bilmədiyi üçün də mane olmağa çalışırlar. Baxın, müqaviləni oxumayıblar, amma müzakirə edirlər... Bu layihə ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanır, müzakirələr də aparılır. Müqavilənin imzalanması istiqamətdə addımlar atılırsa, burada şou düzəltməyin nə əhəmiyyəti var? Onlar bu prosesə kölgə salmağa cəhd edirlər. Bu addımlarla Avropa İttifaqını təhdid və şantaj edirlər, bu da erməni lobbisinin həyata keçirdiyi planın bir hissəsidir. Post-sovet, Şərqi Avropa ölkələrinin əksəriyyəti Avropa İttifaqına ona görə daxil olub ki, yardım alınlara. İttifaq bilir ki, Azərbaycan layihəni bərabər tərəf kimi imzalayıb. Ona görə də Azərbaycan kimi ölkələrlə əməkdaşlıq etmək Avropa İttifaqı üçün də əhəmiyyətliidir. Görürsünüz ki, Avropa İttifaqının üzvləri arasında narazılıq yaranıb. Böyük Britaniya qurumu tərk etməkə həzirlaşır. İttifaqa yeni üzv olan Şərqi Avropa və daha əvvəldən üzv olan dövlətlərin bəziləri həmin büdcədən kifayət qədər vəsait alırlar, burada nəzarətsizlik mövcuddur. Bu da Avropa büdcəsinə xeyir getirmir. Azərbaycan isə bərabər əsaslarla əməkdaşlığın tərefindədir. Azərbaycan sərbəst, müstəqil xarici siyaset həyata keçirir, heç bir dövlətdən, beynəlxalq təşkilatdan asılı deyil. Hansısa "böyük qardaş"ın, dövletin maraqları Azərbaycan xalqının maraqlarından üstün deyil. Xalqının maraqlarının təmsilçisi Prezident İlham Əliyevdir.

- Bir müddətdir ki, müxalifət nümayəndələri mitinq keçirilməsinə yer ayrılmazı üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edirlər, amma mitinqin keçirilməsi-

nə razlıq ala bilmirlər. Bunu səbəbi nədir, niyə razlıq verilmir?

- Mitinq keçirilməsinin bir nəçə şətti var. Mitinq təşkilatçıları "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun teleblərinə əmel etməlidirlər. Ölkədə sərbəst toplaşma ilə bağlı hər hansı məhdudiyyət qoyulmur. İstənilən şəxs fikrini, etirazını çatdırıbilər. Təbii ki, bu, qanun çərçivəsində olmalıdır. Bilirsiniz ki, Bakı Şəhər İcra Hakimiyyətinə mitinq üçün müraciət edən təşkilatçılar üzərinə öhdəliklər götürürler. Bu öhdəliklər arasında vətəndaşların hüquq və azadlıqlarını pozmamaq, şəxsiyyəti təhqir etməmək, dini ayrı-seçkiliyə yol verməmək, dövlət çevrilişinə, silahlı üşyana çağırış etməmək kimi teleblər var. Təessüflər olsun ki, mitinq təşkilatçıları üzərinə götürüdlər öhdəlikləri yerine yetirmirlər. Onlar çıxışlarında bəzi şəxslərin ünvanına ifadələr səsləndirirlər, bununla da həmin insanların hüquqlarını pozurlar. Qəsdən edirlər ki, müdaxilə olunsun, sonra da bu məsələdən suisitifikasiya ectsirlər. Sadaladıqların dəfələrlə onlara xatırladılıb, amma əhəmiyyət verməyiblər. Diqqət edin, onlar dəha çox beynəlxalq tədbirlərin keçirilməsi, müqavilələrin imzalanması zamanı ortaya çıxırlar. Avroviziya Mahnı Müsabiqəsi, Avropa Oyunları keçirilərkən mitinq keçirildilər. Amma İsləm Həmrəyliyi Oyunları təşkil edilən zaman mitinq keçirmədilər, baxmayaraq ki, bu tədbirə gələn dövlət adamlarının sayı Avropa Oyunlarına gələnlərin sayından çox idi. Buradan onların məqsəd və məramları aydın olur. Hüquq-mühafizə orqanlarında ciddi məlumatlar var ki, mitinq təşkilatçıları təxribat törədərək bunu dövlətin üzərinə yuxarıq istəyirlər. Avropa İttifaqı ilə saziş imzalanması ərefəsində bu cür addımlar prosesə kölgə salmaqdır. İddia edirlər ki, Azərbaycanda insan haqları pozulur, vətəndaşların təhlükəsizliyi təmin edilmir, bunu da dünya ictimaiyyətinə çatdırmağa cəhd edirlər. Onların dedikləri həqiqət deyil. Mitinq iştirakçıları da Azərbaycan vətəndaşlarıdır, ona görə dövlət onların da təhlükəsizliyini təmin edir. Hüquq-mühafizə orqanları bilir ki, təşkilatçıların təxribatı ola bilər, ona görə də bu istiqamətdə addımlar atır.

- Belə başa düşülür ki, bir müddət mitinqlərə razılıq verilməyəcək...

- Bu, Bakı Şəhər İcra Hakimiyyətinin və hüquq-mühafizə orqan-

larının səlahiyyətində olan məsələdir.

- Hakim partiya olaraq Milli Məclisde təmsil olunanmagan hansı partiyalarla dialogu uyğun hesab edirsiniz?

- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının qapıları her bir partiya üçün açıqdır. Yəni istə Milli Məclisde təmsil olunan, istərsə də təmsil olunmayan partiyaları dinləməye hazırlıq. Milli Məclisde təmsil olunmamaq faciə deyil, növbəti mərhələdə cəhd edərlər. Siyasi partiyaların əsas funksiyalarından biri seçkide iştirakdır. Məsələn, bu il bələdiyyə seçkiləri keçirilir, hazırlanıclar, iştirak etsinlər. Əfsuslar olsun ki, bunların heç namizədi yoxdur. Bələdiyyə seçkilərində namizədiyin irəli sürüləməsi, qeydə alınması çox sadədir. Elə yer var ki, namizədin qeydə alınması üçün 15 imza teleb olunur. Bu seçkide imzaların maksimum sayı 150-dir. Daha sonra təbliğat işinə başlaya bilərlər. Buna özü bir təcrübədir. 2020-ci ilde də Milli Məclisə seçkilər keçiriləcək, təessüflər olsun ki, müxalifət hazırlanmışdır. Yeni Azərbaycan Partiyası isə daim fealiyyətdədir, seçkiyə hazırlaşır. Hazırda yerlərdə tədqiqat işləri aparılır, ictimai rəy, regionun hansı xarakterə, yaş qrupuna aid namizəd arzu etdiyi öyrənilir. Tutaq ki, bir dairədə gənc nümayəndə istəyirlər, yaşlı şəxsin namizədiyi irəli sürülsə, deməli, səslerin xeyli hissəsi itiriləcək. Ona görə də bunlar dəqiqləşdirilmelidir.

- Milli Məclisde çıxışlarınıza bələdiyyələrin sayının azaldılmasını təklif edirsiniz. Konkret olaraq təklifiiniz nədən ibarətdir?

- Hesab edirəm ki, bələdiyyələrin, o cümlədən üzvlərinin sayı azaldılmalıdır. Azərbaycanda en böyük bələdiyyənin 19, en kiçik bələdiyyənin isə 3 üzvü var. Ölkədə 3-4 seçki mütəxəssisi varsa, onun da biri mənəm. Ona görə də həm hüquqi, həm də praktiki cəhətdən müzakirələr aparmağa hazırlam. Təklif edirəm ki, bələdiyyə üzvlərinin sayı 1-5 arası olsun. Bələdiyyə üzvlərinin sayının azaldılması effekt vere bilər. Digər təklifim də ondan ibarətdir ki, bələdiyyə sədrələri də seçkilərdə seçilənlər. Düzdür, indi də seçki yolu ilə müəyyənləşir, üzvlər seçildikdən sonra öz aralarından bir nəfəri sədr seçirlər. Mən sədrin də üzvlüyə seçkilər zamanı müəyənleşməsini təklif edirəm.

- Dediiniz təkliflər həyata

keçərsə, bələdiyyələrin fəaliyyətindəki durğunluq aradan qalxacaqmış?

- Təbii ki. Tutaq ki, hazırda üzvlərin sayı 15-dir, iş 15 nəfərin arasında bölünməkdənə, 3 nəfərin arasında bölünərsə, daha faydalı olar. Həmin şəxslər əməkhaqqı alırlar, bu da ayrılan vəsaitə ciddi şəkildə təsir edir. Türkiye təcrübəsinə baxsaq görək ki, ardarda seçilən bələdiyyə üzvləri var. Çünkü təcrübəlidirlər, seçicilərin etimadını doğrudurlar, ona görə də davamlı olaraq səs ala bilirlər. Azərbaycanda tərkib hər seçkide 30-40 faiz dəyişir, iş mexanizmində problemlər yaranır.

- Dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılır, bələdiyyələr bu vəsaiti gəlir gətirən sahələrə deyil, yol çəkilişinə, park salınmasına sərf edirlər. Sizcə, bu doğrudurmu?

- Bələdiyyələrin sayının azaldılması ayrılan subvensiyadan səmərli istifadəyə şərait yaradacaq. Bələdiyyələrin səlahiyyəti var ki, məktəb, bağça yaratsın, digər gəlir getirən sahələr təşkil etsin. Bələdiyyələr nəzarətlərdən olan torpaqlarda kənd təsərrüfatı mehsullarını becərməklə gəlir əldə edə bilərlər. Tutaq ki, meyve bağı sala bilər, amma etmir, çünki həmin bağ 3 ilə gəlir gətirəcək, bu da 3 ilə qalib-qalmayacağını bilmir. Ona görə də torpağı dərhal satır, növbəti seçkilərdə formalasən bələdiyyə problemlə üzləşir. Axi torpaq artırmır... Ona görə də işin düzgün qurulması vacibdir. Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzi ayrılan maliyyənin səmərli istifadəsinə və digər məsələlərə nəzarət edir. Bilirsiniz ki, onlar mütəmadi olaraq vaxtlarda bələdiyyə üzvləri inzibati, cinayət məsuliyyətinə cəlb edilirlər.

- Mərkəzi Seçki Komissiyasına 2018-ci il üzrə maliyyə hesabatını dövlət qeydiyyatına alınan 55 partiyadan 7-si təqdim etməyib. Hesabatların da əksəriyyəti formal olur, bəzi partiyalar isə, ümumiyyətlə, hesabat vermir. Sizcə, bu cür partiyalarla ehtiyac varmı?

- Bu məsələ ciddi şəkildə tənzimlənilidir, yəni qanunvericilik sərtleştirilməlidir. Hər bir siyasi partiya illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Yalnız şəffaflıq tələb olunur. Partiyaların haradan

Xalqın maraqlarının təmsilçisi Prezident İlham Əliyevdir

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzovun yap.org.az-a müsahibəsi

maliyyəşməsini göstərmək şəffaflığın ilk şərtlidir. Elə partiyalar var ki, hesabat verirlər, sənədə rəqəmlərin hamısı sıfır olur, amma partianın qərargahı, təşkilat rəhbərlərinin avtomobiləri, hətta cangüdenləri də var. Sual verirəm, bunlar hansı maliyyənin hesabına edilib? Burada qaranlıq məqamlar ortaya çıxır. Həmin qüvvələr xaricdəki müxtəlif dairələrdən, daxildə müxtəlif şəxslərdən maliyyə vəsaiti alırlar. İstenilən maliyyə vəsaitinin hesabatı verilməlidir. Yeni Azərbaycan Partiyası hər il Mərkəzi Seçki Komisiyasına maliyyə hesabatı verir və bunu ictimaiyyətə açıqlayır. Milli Məclisde təmsil olunan partiyalar da yalnız dövlət bütçəsindən ayrılan vəsaitin hesabatını verirlər. Şəffaflıqdan danışanlar, sinesine döyenlər desinlər ki, görək haradan vəsait alırlar...

- Milli Şura təmsilçiləri iddia edirlər ki, ReAl funksionerləri Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə Azərbaycan hökumətinin atlığı addımıları dəstəkləyiblər. Ona görə də ReAl təmsilçilərini sərt tənqid ediblər. Sizcə, nə baş verir, hansı haqlıdır?

- Milli Şura təmsilçiləri ReAl Partianın üzvlərini "vətən xaini" adlandırdı. Biz bütün partiyalara bərabər münasibət bəsleyirik. Onların dərtüşması "baza girmək" üstündə idi. Azərbaycan Xalq Cəbhəsi Partiyası ve təmsil olunduğu Milli Şura hesab edir ki, "Avropa bazarı" bunlara məxsusdur. Düşünürəm ki, Avropadan qrantı və digər formada gələn maliyyə vəsaitlərini yalnız bunlar da bilərlər. İstər Cəmil Həsənli, istərsə də Əli Kerimli ReAl-in üzvlərini sat-qılıqla ittiham etdilər, hakimiyətə işlədiklərini dedilər. Müxtəlif fikirlər söylədilər... Halbuki əllərində heç bir əsas yox idi. Avropaya ReAl-ı dəvət ediblər, onlar da gediblər. Milli Şura təmsilçiləri dəvət edilməklərinə görə narahat olub. Konkret olaraq, dava "yorğan" davasıdır. 1990-ci illərdən indiyədək heç bir yeni ideya, fikir ortaya qoymayıblar, yalnız xaricdən vəsait almaqla öz məsəflərinə sərf ediblər. Təbii ki, beynəlxalq təşkilatlar da hansı qurumla əməkdaşlıq edilməsi üçün axtarışdadırlar, həmin təşkilatlar Azərbaycan cəmiyyətinin Milli Şura və onun ətrafindakılara dəstək verməməsini yaxşı bilirlər. Milli Şura çalışır ki, müxalifəti monopoliyaya götürsün. Bilirsiniz ki, onların əməkdaşları dəfə-

lərlə xaricdən pul gətirərkən səhəd məntəqələrində saxlanılırlar. Milli Şura həmin vəsaitin kəsilməsindən qorxur, ona görə bu cür davranışlarırlar. Biz bütün siyasi partiyalarla dialoqa hazırlaq. Kifayət qədər sosial bazamız var, bu da xalqın etimadının göstəricisidir. Onlar təkliflərini ünvanlamalıdır, biz də baxıb qiymətləndirə bilərik.

- Bəzi hallarda iddia olunur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar hakimiyətdaxili hansısa qüvvə əngəl olur. Bu cür iddialarla bağlı nə deyə bilərsiniz?

- İlk növbədə seçkiöncəsi tədqiqat aparılıb. YAP ötən il keçirilən növbədən kənar Prezident seçkilərindən əvvəl yerlərdəki vəziyyəti öyrənmişdi. Bakıdan bölgələrə ezam olunan şəxslər 1000-dən artıq, yerli təşkilatlar tərefindən isə 5 minə yaxın görüş keçirilmişdi. Hər bir kənd, yaşayış massivində insanlarla görüşüb, onların arzu və istəklərini öyrəndik. Bütün bunlar toplanıldıqdan sonra Prezident İlham Əliyevə təqdim olundu və seckidən sonra dərhal islahatlar həyata keçirildi. İlk növbədə struktur, daha sonra isə digər islahatların həyata keçirilməsinə başlanıldı. Prezidentin imzaladığı müvafiq sərəncamlarla pensiya, müavinət, təqaüdlər, minimum əmək-haqqı artırıldı. Dedilər ki, bu islahatlar müxalifətin yanvarın 19-da keçirdiyi mitinqlə bağlıdır, amma bu, əsasını tapmadı. Çünkü 2019-cu ilin dövlət bütçəsi 2018-ci ilin noyabrında qəbul edilib. Bu islahatların aparılması üçün lazım olan maliyyənin dövlət bütçəsində ayrılmazı nəzərdə tutulmuşdu. Neca olur, tərsinə gedir? Sonra dedilər ki, Avropa İttifaqı ile hərəkəfi saziş imzalanacaq, ona görə islahatlar həyata keçirilir. Bu da öz təsdiqini tapmadı, çünkü sazişin may ayında imzalanması nəzərdə tutulur. İslahatlar ötən ilin dekabrından başlayıb. İndi də deyirlər ki, guya hakimiyət daxilində islahatların həyata keçirilməsini istəməyən qüvvələr var, qarşılurma yaradırlar. İslahati ölkənin başçısı İlham Əliyev həyata keçirir, ona da heç kəs maneçilik töredə bilməz. Kim öz vəzifəsini yerinə yetirmişsə, tutduğu vəzifədən azad edilir, yeni şəxs təyin olunur. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar bundan sonra da davam etdiriləcək.

- Sosial şəbəkələrdə və mətbuat orqanlarında İcərişəhərdə qala divarlarının ya-

xılığında restoranların ti-kilməsi ilə bağlı məlumatlar yer altı. Bu da sosial şəbəkələrdə etirazla qarşılanıb. Baş verənlərə sizin münasibətiniz necədir?

- Baş verənləri izləmişəm. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu məsələyə dərhal reaksiya verdi. O, İcərişəhərdə vəziyyətlə tanış oldu. Mehriban xanım həm yerli, həm də xarici mətbuat orqanları vasitəsilə bildirdi ki, ərazidə hər hansı söküntü işləri aparılmış, aparıla da bilməz. Bilirsiniz ki, İcərişəhər Birinci vitse-prezidentin şəxsi təşəbbüsü ilə YUNSEKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Belə olan halda, İcərişəhərdə hər hansı söküntü işindən səhəbet gəde bilər? Qala divarlarının sökülməsindən səhəbet gəde bilməz. Sosial şəbəkə vasitəsilə yanlış informasiya yaradılar, 2011-ci ildə aparılan təmir-bərpə işlərinə aid şəkilləri tərajıydılar, bunu yeni məlumat kimi təqdim edirdilər. Bu cür hal-lar çox olub, bəzən qəzalı vəziyyətdə olan məktəb şəkillərini yarırlar. Halbuki o təhsil müəssisəsi xeyli müddətdir, təmir olunub. Birinci vitse-prezidentin İcərişəhərdəki vəziyyətlə tanış olması, məsələyə aydınlıq gətirməsi bəzi şəxslərin çirkin niyyətinə alt-üst etdi. Heç bir azərbaycanlı İcərişəhərə xələl gətirəcək hər hansı tiki-tinti aparmaz.

- Deyirlər ki, Qala divarları ətrafında restoranların ti-kintisi yolverilməzdir...

- Dünyanın bir çox yerlərində olmuşdur. Qədim Çin Səddində, o cümlədən Avropadakı tarixi yerlərde bu cür obyektlər mövcuddur.

- Bakının 162 sayılı məktəbinin sağındı Elina Hacıyevanın intiharı ciddi şəkildə müzakirə olunur. E.Hacıyevanın intihara cəhd etməsindən sonra məktəbin direktoru Sevinc Abbasovanın hadisə yerinə tacili tibb yardım deyil, Səbail Rayon İcra Hakimiyəti başçısının birinci müavini Xalidə Bayramovanı dəvət etməsi tənqid olunub. Hadisə ilə bağlı siz nə düşünürsünüz?

- Məktəbdə baş verənlərlə bağlı bir neçə dəfə müzakirə aparılmışdır. Hesab edirik ki, hər bir məktəbdə iki psixoloq olmalıdır. Yalnız məktəblərdə deyil, universitetlərde, orduda psixoloq olmalı-

dır. Ümumiyyətlə, psixoloqların sayı artmalıdır. Elə adamlar var ki, yalnız səhəbət ehtiyacı var, bir səhəbətə onu xilas etmek olar, amma bu insani kimse dinləmir. Mən kiminse psixoloqa müraciət etməsinə rast gəlməmişəm. O məktəbdə baş verənləri ciddi şəkildə araşdırmaq lazımdır, şou düzəltməyə ehtiyac yoxdur. Kimin günahı varsa, məsuliyyətə cəlb olunmalıdır. Burada məktəb direktorunun, icra başçısının birinci müavini və digər şəxslərin hər hansı günahı varsa, cəzasını almalıdır. Bəzi hallarda kimlərə münasibət bildirir, müzakirə olunur, axı bu məsələ siyasi partiyalara, Azərbaycan Yazıçılar İttifaqına, Azərbaycan Bestekarlar İttifaqına və s. qurumlara aid deyil. Hadisə baş verib, araşdırılmalıdır, vessalam. Müvafiq strukturlar arasında qərar verməmişdən əvvəl bəziləri fikirlər söyleyirlər, məhkəmə də təşkil-

edirlər, cəza da kəsirlər... Bu, doğru deyil. Məhkəmə hansı qərarı qəbul edəcəkse, o qərar əsasında da netice çıxarılmalıdır.

- Milli Məclisdə rəhbəri ol-dugunuz komitədə yeni qanun layihəsi hazırlanır?

- Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsində hazırlanın qanun layihələri, eləvə və dəyişikliklər cəmiyyətin bütün sferalarını ehətədir. Məsələn, tutaq ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, Əmək və sosial siyaset komitəsi konkret çərçivədə fəaliyyət göstərir. Rəhbəri olduğum komitəyə isə cəmiyyətin bütün sferalarının təklifləri daxil olur, müzakirə edilir. Hazırda Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki müqəddəs yerlərə ziyanətlərinin təşkilinin qanunvericiliklə tənzimlənməsi məsəlesi diqqət mərkəzindədir.

Aleksandr Lukaşenko: ATƏT regionunda bir çox problemlərin həll edilməmiş qalmasına qətiyyən göz yummaq olmaz

Aprelin 29-da ATƏT Parlament Assambleyasının vitse-prezidenti və qurumun İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev Minsk şəhərində keçirilən İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko tərəfindən qəbul olunub. Prezident Aleksandr Lukaşenko İpək Yoluna Dəstək Qrupunun Minskədə "Bir kəmər, bir yol: davamlı inkişaf və tərəqqi üçün əməkdaşlığın derinləşdirilməsi" mövzusunda keçirdiyi beynəlxalq konfransı yüksək qiymətləndirdiyini bildirib.



ATƏT regionunda həll olunmamış münaqişələrə toxunan dövlət başçısı bildirib ki, ATƏT regionunda bir çox problemlər həll olunmamış qalır, bunlara qətiyyən göz yummaq olmaz. Dağlıq Qarabağ, Dnestryanı kimi münaqişələr öz həllini tapmalıdır.

Azay Quliyev qəbul üçün Aleksandr Lukaşenko təşəkkürünü bildirərək, Belarusun ATƏT Parlament Assambleyası üçün çox vacib, fəal və qurumun işinə töhfələri ilə seçilən bir üzv olduğunu deyib. O, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransının Bakıdan sonra Minskədə keçirilməsinin və on önemlisi, 2017-ci ildə İpək Yoluna Dəstək Qrupunun məhz Minskədə yaradılmasının Belarus Respublikasının bu orta iş marağının ne dərəcədə yüksək olduğunu sübut etdiyini bildirib.

ATƏT PA-nın vitse-prezidenti, həmçinin Azərbaycan ilə Belarus arasında bir çox sahələrdə uğurla inkişaf edən əlaqələrin, xüsusiələrə də Prezident İlham Əliyev ilə Prezident Aleksandr Lukaşenko arasındakı münasibətlərin dostluq və qardaşlıq nümunəsi olduğunu vurgulayıb. O, bu dostluğun parlamentlərərəsi və xalqlararası münasibətlərə də çox müsbət təsir etdiyini və ATƏT PA çərçivəsində hər iki ölkə arasında six əməkdaşlığı ciddi töhfə verdiyini qeyd edib.

Aprelin 29-da ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Belarus parlamentinin sədri Vladimir Andreyčenko ilə də görüşüb və İpək Yoluna Dəstək Qrupu çərçivəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

30 aprel 2019-cu il

Azərbaycan birləşdirən yoldur

“Bir kəmər, bir yol” dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir

Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu bütün dünyanın diqqət mərkəzindədir və bu, heç də əbəs yerə deyil. Heç şübhəsiz ki, Çinin hazırda iqtisadi inkişafı, dinamik irəliləyişi fənnunda bu diqqət özü də başadı - şüləndir. İndi Qərb bu iqtisadi inkişafı izləmək məcburiyyətinə dədir və Çinin yeni layihəsi özü nün qloballığına, beynəlxalq miqyasda əhəmiyyətinə görə diqqətə layiqdir.

Azərbaycan, Rusiya, Pakistan, Qazaxistan, Avstriya, Belarus, Cəxiya, Yunanistan, Macaristan, İtaliya, Serbiya, Sinqapur, Birleşmiş Ərəb Əmirmilləkləri və digər ölkələrin liderlərinin qatılığı Forumda 37 dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı layihənin əhəmiyyətini, vacibliyini, eləcə də qlobal olmasına təsdiqləyir. Çin “Bir kəmər, bir yol” strategiyasını 2013-cü ildə irəli sürüb və bu strategiya tərxiyi İpek yolunun yeni variantda bərpası ilə Çinin Avropa, eləcə də digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

Hazırda Çin hökuməti müxtəlif ölkələrin strategiyanın icrasına cəlb olunması istiqamətdə aktiv siyaset yürüdür və ölkələrə maliyyə-iqtisadi dəstəyin göstərilməsi bu siyasetin əsas tərkib hissəsi kimi nəzərdə tutulur. “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə Çin arasında ticaret dövriyyesinin ümumi məbləğinin 2013-2018-ci illerdə 6 trilyon ABŞ dollarını ötüb keçməsi sözügedən layihənin aktuallığını bir daha təsdiqləyir. Nəzərə alsaq ki, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü 150 ölkə, o cümlədən, müxtəlif beynəlxalq təşkilatlar dəstəkləyir, deməli, bu təşəbbüs dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir.

Çinin irəli sürdüyü layihə bir çox qitələrlə, həmcinin, bir çox ölkələrlə daha six əlaqələrin qurulmasına da öz töhfəsini verəcək

Təbii ki, “Bir kəmər, bir yol” layihəsində, onun reallaşmasında ən maraqlı olan ölkə Çindir. Etiraf edilməlidir ki, Çin bu layihə vasitəsilə dünya bazarlarına daha çox mal nəqli etmek imkanı əldə edir. Iqtisadi inkişaf, istehsalın, emalın güclənməsi fonunda sözsüz ki, mal nəqli etmək imkanının əhəmiyyəti dənilməzdir və bunu Çin hökuməti çox yaxşı dəyərləndirir. İstehsal olunan malların ona qısa yolla, ən tez zamanda istehlakçı bazarlarına paylanması sürətli mal dövriyyəsi deməkdir və etiraf edək ki, bu iqtisadi inkişaf dinamikasını şərtləndirir.

Digər tərəfdən, layihənin, təşəbbüsün iqtisadi tərəfi ilə yanaşı siyasi baxımdan da əhəmiyyəti dənilməzdir. Heç şübhəsiz ki, “Bir kəmər, bir yol” layihəsi bir çox qitələrlə və ölkələrlə daha six əlaqələrin qurulmasına da öz töhfəsini verəcək. Bu təşəbbüsün köməyi ilə, bu layihə vasitəsi ilə təkcə iqtisadi və ticarət əlaqələrini deyil, Çin özünün siyasi əlaqələrini de gücləndirəcək. Pekindəki konfransdan əvvəl Çin liderinin Avropa ölkələri, məsələn, İtaliya və Fransa ilə milyardlarla dollarlıq müqavilələr imzalaması deyilənləri isbatlayır.

Təkib etmək olmaz ki, bu layihədə iştihad-



rak edən ölkələrin özləri də əlaqələrinin də artacağına zərrə qədər şübhə etmir. Öksinə, layihədə iştirak edən dövlətlər əlaqələrinin artacağına hər biri ayrı-ayrıraqda əmindiirlər. Təkəcə Çin deyil, digər ölkələr üçün də bu layihə əlaqələrin genişləndirilməsi istiqamətində geniş spektr açır. İndi Azərbaycan kimi bir ölkə üçün əlaqələrin daha da genişləndirilməsi çox əhəmiyyətli məsələdir və bu yolda uğurlara aparan layihə bu baxımdan, ölkəmiz üçün də çox dəyəridir.

Sözsüz ki, Ermənistən kimi işğalçısı siyaseti yürüdən ölkə heç bir halda layihədə iştirak edə bilməz. Forumda işğalçı dövlətin, onun nümayəndəsinin iştirak etməməsi də bu mənada tam başadışləndir. Başa düşülen odur ki, işğalçı ölkə heç bir qlobal layihəyə nə qoşulmaq əzmindədir, nə də buna şansı ola bilməz. Əvvəla, ona görə ki, marginallaşmış, künçə qıṣılmış durumda olan bir ölkənin əlaqələrə hədsiz dərəcədə ehtiyacı olsa belə buna ümidi yoxdur. Çünkü, iqtisadiyyatı sıfır səviyyəsində olan, siyaseti işğalçılıqdan, terrorçuluqdan, separatçılıqdan ibarət olan dövlətin hansısa əlaqələr qura bilməsi ağlabatın deyil. Görünür, elə buna görə də, bu işğalçı dövlət Forumda iştirak etməyin onlar üçün mənasız və maraqlı olduğunu dərək edib və iştirak da etməyib.

Azərbaycan gələcəkdə “Bir kəmər, bir yol” təşəbbüsünün bir parçasına çevriləcək

Xüsusilə, qeyd etmək yerinə düşərdi ki, Cənubi Qafqaz ölkələrindən tədbirə Azərbaycan Prezidenti İlham Əliyev dəvət edilib və bu heç də təsadüfi deyil. Əvvəla, ona görə ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk ölkə olub və bu layihənin perspektivində payı olan ölkədir. Digər tərəfdən, Çin hökuməti çox yaxşı bilir ki, Azərbaycan gələcəkdə “Bir kəmər, bir yol” təşəbbüsünün bir parçasına çevriləcək. Böyük İpek Yolu üzərində yerləşən, bu yolu bərpasında təbii tərəfdəş olan Azərbaycan həmcinin, Avrasiya məkanından əməkdaşlıq üzrə Çinin əsas tərəfdəşlərindən dərhal. Azərbaycan Prezidenti ilə görüşdə Çin Xalq Respublikasının Sədri Si Sinpin özü də bunu qeyd edib və “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər neqliyyat dəhlizinin əhəmiyyətini vurğulayıb.

Si Sinpinin fikirlerindən belə məlum olur ki, Çin gelecekədə dünya bazarlarına Mərkezi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən daha çox mal daşımağı planlaşdırır. Bu isə, ölkəmiz üçün sözün əsl mənasında böyük perspektiv deməkdir. İllərdir, məhz bunun üçün çalışılır və Rəsmi Bakı Çinin Əlet limanından, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolundan istifadəsinə maraqlıdır. Nəzərə almaq lazımdır ki, Çin öz mallarının cəmi 5-7 faizi Azərbaycan üzərindən Avropana daşılması həm Əlet limanının, həm də Bakı-Tbilisi-Qars dəmir yolunun kifayət qədər yüksəlməsi deməkdir. Bu da nəticə etibarilə ölkəmizin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasını proqnozlaşdırır. Heç şübhəsiz ki, Azərbaycanın bu layihədə aktiv iştirakı ölkəmizin Avrasiya bölgəsindəki roluunu da artıracaq.

Azərbaycan Prezidenti Çində bu ölkənin müxtəlif rəsmiləri və şirkət rəhbərləri ilə də görüşüb və səfər nəticəsində iki ölkə arasında 821 milyon dollarlıq 10 müqavilə imzalanıb. Bu çox böyük investisiya cəlb etməkdir və ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi, müsbət dinamikaya səbəb olacaq zərrə qədər şübhə doğura bilməz. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi, Çin Azərbaycanda sənaye parklarının yaradılmasına maraqlıdır. Çin investorları Azərbaycana 800 milyon dollarlardan çox sərvət qoyublar. Azərbaycanın isə Çin iqtisadiyyatına yatırıldığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir.

Azərbaycan qitələri, ölkələri, sivilizasiyaları ayıran deyil, birləşdirən yoldur. Məhz bu yol şərqdən qərbdə, şimaldan cənuba bütün ölkələri birləşdirəcək, ister iqtisadi, ister siyasi, ister mədəni, isterse də hər hansı sahədə olursa olsun əlaqələri daha da dərinləşdirəcək, inkişaf etdirəcək. Bu yolu, bu ölkənin əhəmiyyəti beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Çünkü yol mədəniyyət, inkişaf, tərəqqi deməkdir və öz dəyərləri qiymətini almaya bilməz. Çin də, məhz bu yolu, ölkəmizin bu birləşdirici rolunu yüksək qiymətləndirdiyi göz qabağındadır. Azərbaycan reallaşdırıldığı qlobal əhəmiyyətli layihələri ilə hələ bundan sonra daha böyük maraqları dairəsində olacaq. Ölkəmizin gələcəkdə daha geniş, daha irimiqyaslı layihələrdə iştirak edəcəyi və dəha böyük uğurlara imza atacaqı günün reallığıdır.

İnam HACIYEV



“500 milyon tamaşaçı Azərbaycan haqqında əlavə məlumat aldı”

“Ümumiyyətlə Formula-1 yarışları kütləvi tamaşaçı auditoriyasına görə, dünyada ikinci yeri tutur. Həsablamalara görə, Formula-1 yarışları təqribən 500 milyonluq bir auditoriya tərəfindən izlənilir. Bu əslində Azərbaycanın paytaxtı Bakının birdən-birə 500 milyonluq bir auditoriyaya göstərilməsidir. Düşünürüm ki, adı bir vaxtda bunu təşkil etmək və birdən-birə Bakının küçələrini, “İçəri Şəhəri”, “Qoşa-Qala” qapısını, “Qız” galasını, Dərəzkənarı Milli Bulvarımızı və bu kimi mühüm əhəmiyyət kəsb edən digər məntəqələri 500 milyonluq auditoriyaya göstərmək üçün külli miqdarda vəsait tələb olunardı. Bəlkə də heç bunu təşkil etmək mümkün olmazdı. Amma Formula-1 yarışlarında birdən-birə 500 milyon tamaşaçı Azərbaycan haqqında əlavə məlumat aldı”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoglu deyib.

Millət vəkilinin sözlərinə görə, Formula-1 yarışları həm turistlərin ölkəmizə cəlb olunması baxımdan mühüm bir reklam iddi, həm də Azərbaycanın idman ölkəsi və dünyaya təqdim olunması baxımdan əhəmiyyətli idi: “Şübhəsiz ki, bunun çoxsaylı tərəfləri var. Bilirik ki, Formula-1 elitar yarış hesab olunur. Formula-1 yarışlarını Bakıda izlməyə gələn tamaşaçıların, idmansevərlərin də böyük əksəriyyəti bu təbəqəyə aid olan insanlar iddi. Dolayı ilə bu yarışın təşkilində səda insanlarla bərabər, eyni zamanda dünyadan idman, siyasi və iqtisadi elitəsi da Bakı haqqında məlumatlar əldə etdi. Bu heç şübhəsiz ki, gələcəkdə də Azərbaycana turizm axınınını təmin edəcək vəsitələrdən birinə çevrildi.

Bütövlükdə isə ümumi qiymətləndirməyə çalışsaq, şübhəsiz ki, bu cür mötəbər yarışlar inkişaf etmiş, sabit və idmansevər, mədəni ölkələrdə keçirilir. Bu cür yarışların keçirildiyi məkan qlobal ictimai rəyde inkişaf etmiş dövlət adı ilə assosiasiya olunur. Düşünürəm ki, bu da Azərbaycan üçün əhəmiyyətli bir məsələdir. Məsələnin iqtisadi tərəflərinə gəlincə isə bununla bağlı Azərbaycanda iqtisadçılar danışıblar. Bu cür yarışların Azərbaycanda keçirilməsi ölkəmizə bir daha idman ölkəsi olmasından, mədəniyyət mərkəzi olmasından, Azərbaycanın sivil dünyaya aid olmasından xəbər verən bir hadisə idi”.

Ceyhun Rasimoğlu

Azərbaycan növbəti dəfə "Formula-1" Qran-Prisinə uğurla ev sahibliyi etdi

Paytaxt Bakıda start götürülen elit yarışmalarından olan "Formula-1" -Qran-Prisinə yekun vuruldu. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışa ev sahibliyi etməklə iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, məlikultural dəyərlərini, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Belə yarışların Azərbaycanda keçirilməsi, hər bir sahəde olduğu kimi, idman sahəsində də ölkəmizin böyük nüfuz qazandığının tezahüründür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ile, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmisi qərarlarının qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmiz, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb.

Ölbətə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyaseti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməkə yanaşı, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir.

BAKİ TREKİ ƏN SÜRƏTLİ

YARIŞLAR KATEQORİYASINA DAXİLDİR

Bakının "Formula-1" kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin təmsilində hər zaman özünü doğrultduğunu təsdiqləyir. Dünyada yarım milyarddan artıq tamaşaçı auditoriyası olan "Formula-1" yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq

müasir göydələnlərini və s. görərək, ecazkarlığı seyr etdilər və yarışı izleyən televiziya tamaşaçıları və qonaqlar şəherimizin gözəlliğini görmək imkanı qazandılar. Uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometr olan Bakı trekki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə içərişəhər ətrafinda, o cümlədən 7-ci və 8-ci döngələrə 7,6 metr təşkil edir.

"Formula-1" Azərbaycan Qran-Prisini izləmek üçün ölkəmizə gələn çoxlu sayda turistlər tarixi məkanları, istirahət mərkəzləri ilə tanış olublar.

Həm müasir, həm də qədim şəhərlər tanış olublar. Ənənələr, mədəniyyət, tarixin qorunduğu şəhər hər kəsə zəngin təessürat oydub. "Formula-1" Azərbaycan Qran-Prisi dünyanın nüfuzlu ölkələrinə mətbuatında yer alıb. Dünya ölkələrinin KIV-ləri Bakıda keçirilen "Formula-1" Azərbaycan Qran-Prisindən yazarəq həmişə yüksək təşkilatlıq bacarığı ile

seçilən Azərbaycanın "Formula-1" Qran-Prisine də müvəffəqiyyətlə ev sahibliyi etdiyi, yarışın gedişini, cəlbədiciliyini diqqətə çəkərək, pilotlar, eləcə burada olan yenilikləri və s. məlumatları oxuculara çatdırıblar. Ukraynanın UKRINFORM və Belarusun BELTA agentliklerinin yaydığı informasiyalarda "Formula-1" Qran-Prisinin əhəmiyyəti qeyd olunur.

Beleliklə, növbəti "Formula-1" Azərbaycan Qran-Prisi uğurla başa çatdı. Bu dəfə Bakı dönya tamaşaçılarına və şəherimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirdi.

Nəzakət ƏLƏDDİNQIZI

idman aləmində qazandığı uğurları bir daha eks etdirir. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır.

"Formula-1" yarışlarının Bakı mərhələsi dünyada böyük maraq doğurub. Bakı bütün iştirakçıları və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılıyaraq, yarışı uğurla yekunlaşdırıldı. Bu da paytaxtimiz etrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırılmış oldu. Belə ki, yarış zamanı qonaqlar YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan içərişəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin



Baş redaktordan: "Nə qədər yaramaz, kor, ibnə olasan ki..."



Cox təessüf Osman Mirzəyevin qızı Sevinc youtube kanalında Prezident İlham Əliyevin Çin səfərine veriliş həsr edib. Burada "cox təessüf" nidası hazırlanmış veriliş deyil təbii ki. Söhbət Osman Mirzəyevin bele qızının olmasına gedir". SIA xəber verir ki, bu fikirleri Facebook sosial şəbəkəsində qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov sözügedən məsələyə münasibətini ictimaləşdirərkən yazır. "Bundan sonra bu sıfətdən, yeni Osman Mirzəyevin qızının necəliyini göstərən "cox təessüfdən" istifadə edəcəm. Əlqərəz. Bu cox təessüf "vlogger" o boyda tədbirdən seçib tapdıq məhz "çinlilərin Azərbaycanda pomidor yetişdirməsi" olub. Nə qədər yaramaz, kor, ibnə olasan ki, 6 trilyonluq "Bir kəmər, bir yol" layihəsinə həsi olunan 2-ci beynəlxalq konfransdan ancaq bu lazımsız nəticəni çıxardısan. Buların gördüyü bu iş neyträlitli qoruyub saxlayan, ədalətli və balanslı yanaşma ilə fəaliyyət göstərməli olan media adına yaddır".

Baş redaktor, belə məsələlərdə Sevinc Osmanqızının merhum Osman Mirzəyevin qızı olmasına görə təessüf keçirdiyini qeyd edib və Sevincdən fərqli olaraq, atasının tamakılı başqa bir insan və jurnalist olduğunu yazır: "Cox təessüf ki bu işdə Osman Mirzəyevin bioloji ata olması xatırlanır. O isə tamam başqa insan və jurnalist idi. Cox təessüf".

Rövşən

Qeyri-əşkar şəraitdə törədilmiş qətlən üstü açılıb

Bakının Xəzər rayonu ərazisində qeyri-əşkar şəraitdə törədilmiş qətlən üstü paytaxtın və Xəzər rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, aprelin 17-də rayonun Şəhər qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdü Məlikova Kütahı Yenibala qızının yaşadığı evdə bədəni üzərində zoraklıq əlamətləri olan cəsədinin aşkarlanması faktına görə Xəzər Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ölümür) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayış 1983-cü il təvəllüdü Şamaxı rayon sakini Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandıqdan o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadesinin yerində xoşlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verərək qəti hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən oğurladığı, mərhumu məxsus qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırıldığı yeri göstərib. Həmin əşyalar götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib. Həzirdə cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Harvard Universitetinin saytında "Bir kəmər, bir yol" layihəsində Azərbaycanın roluna dair məqalə yerləşdirilib

ABS-in Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı sefiri Azər Xudiyevin müəllifi olduğu "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Azərbaycanın Xəzər və Qara dəniz hövzələri ölkələri ilə əməkdaşlığında rolü" sərlövhəli məqalə yerləşdirilib. AZƏRTAC xə-

bər verir ki, ingilis və rus dil-lərində çap edilən məqalədə Azərbaycanın son 15 ilin inkişaf mərhələsində təkcə Cənubi Qafqazda deyil, eyni zamanda, Avropa regionunda da sabitliyin inkişafına və qorunmasına böyük təsir göstərdiyi qeyd edilir.

Müəllif vurğulayır ki, Azərbaycan regionda iri beynəlxalq layihələrin həyata keçirilməsində lokomotiv rolunu oynayır. Bu layihələr vasitəsilə Azərbaycan hökuməti demək olar ki, bütün bölgənin infrastruktur xəritəsini dəyişir. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsində istirakçı çoxṭərəfləli karakter daşıyır. Bu böyük layihənin əsas iştirakçılarından biri olaraq, Azərbaycan Cənubi Qafqazda geosiyasi mərkəz olaraq yalnız "Qər-Bər" və "Şimal-Cənub" marşrutlarının kəsişməsində coğrafi deyil, eyni zamanda, regional və beynəlxalq geosiyasi, geoinqisidi, geomədəni strukturların üzvü kimi, Qərbi ilə Şərqi arasındakı köprülər qurmaq üçün nəzərdə tutulmuş bir sıra layihələr çərçivəsində fəaliyyət göstərir. Şübhəsiz ki, belə bir layihə çərçivəsində "Bir kəmər, bir yol" xüsusi yer tutur.

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Sınxua agentliyinə son müsahibəsində "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Azərbaycanın yeri və rolü barədə çox maraqlı fikirləri yer alıb. Prezident müsahibəsində deyir: "Əminəm ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyaset dayanır. Bu layihələr geosiyasi vəziyyətə təsir edir, sabitliyə və proqnozlaşdırılara bilməyə töhfə verir və qarşılıqlı asılılıq yaradır. Qonşularız biz transit ölkəyə çevrile bilmərik. Yəni, bu, dövlətlərdən ibarət zəncirdir və biz Şərqdən Qərbe və Şimaldan Cənuba uzanan yoluñ üzərindəyik. Bununla da biz qitələri və ölkələri birləşdirir və dəha da proqnozlaşdırıla bilən gələcək qururuq".

Müəllif qeyd edir ki, rəsmi Bakı üçün "Bir kəmər, bir yol" təşəbbüsü üç aspektdə cəlbədicidir: 1) ölkələr və bölgələr arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə bilər; 2) bu təşəbbüs geniş geosiyasi məkanda tehlükəsizlik sisteminin gücləndirilməsinə mühüm töhfə vera bilər; 3) "Bir kəmər, bir yol" mədəniyyətlərəsi və sivilizasiyalararası münasibətlərin möhkəmənəsine və inkişaf etdirilməsinə, xalqlar arasında əlaqə yaratmağa xidmet edə bilər. Məqalədə daha sonra Azərbaycanın regionda rolü təhlil edilir. Ölkəmizin Xəzər və Qara dəniz hövzələri ölkələri ilə əməkdaşlığında rolu barədə də geniş fikirlər vurgulanır.

Yasamalda mağazadan noutbuk və mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən İsmayılli rayon sakini T.Aliyev aprelin 23-nə keçən gecə M.Həsənov küçəsində mağazasının şübhəsinin sindirildiğini, bir noutbukun və iki mobil telefonun uğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda göre, müraciətlə əlaqədar müvafiq araşdırımlar aparılıb. Oğurluğu tərətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fəxri Heybətov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araştırma aparılır.



30 aprel 2019-cu il

SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir




tinin inkişafı üçün atılan addımlar, bu istiqamətdə qəbul olunan müvafiq qanunlar haqda danışır. Bildirib ki, son dövrlərdə yaradılan innovativ, müasir ASAN xidmət, ABAD, DOST layihələri əhali memnunluğunun təmin olunması, keyfiyyətli xidmət göstərilməsi, korrupsiya, bürokratiyanın qarşısının alınması və digər principlər üçün dövlət başçısının xüsusi diqqətində olan məsələdir.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək BDU və ADU-dan sonra SƏLİS-in təqdimatının Bineqədidi teşkil edilməsi yenilikliliyə və innovativ layihələre rayon rəhbərliyinin hər zaman açıq olması ilə izah edib: "Gələn rəylər deməyə əsas verir ki, SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir. Müqavilə imzalama prosesi çox rahat istifadəye getirilib, sadələşdirilib. Misal üçün, e-növbə vasitəsilə 20 saniyəyə növbəyə yazılıb, 1 dəqiqəyə müqavilə imzala- maq mümkündür."

A.Quliyev bildirib ki, Şura yeganə donor təşkilatdır ki, öz qərarını mübahisələndirməyə şərait yaradır: "Fəxrlə deye bilerik ki, SƏLİS və ona daxil olan elektron vətəndaş programı çox unikal sistemdir və dünyada ikinci bir donor yoxdur ki, QHT-lərin layihələrinin qiymətləndirilməsi prosesinə vətəndaşları cəlb etsin. Biz bunu tətbiq etməklə qərar qəbulu prosesini tam şəffaflaşdırır və vətəndaşların bu prosesdə yaxından iştirakını təmin edirik." QHT sədri Billurra Məmmədova SƏLİS xidmətdən yararlanmasından danışır. Bildirib ki, az müddətde növbədə dayanıb, çox qısa müddətde müqaviləni imzalayıb və bildiriş elektron qaydada əldə edib.

Tədbirdə Şuranın əməkdaşı Elnur Bağırlının "e-vətəndaş programından istifadə qaydalarının təqdimatı" haqqında çıxışı dinlənilib. Tədbirdə iştirakçılar arasından könüllü olaraq seçilen Bineqədi sakini İsa Bayramov e-vətəndaş xidmətindən ilk yararlananlardan olub.

ZÜMRÜD BAYRAMOVA



Bu il Həccə yalnız 1400 azərbaycanının ziyarəti nəzərdə tutub

B u il Azərbaycandan Həcc ziyarətinə 1400 nəfərin getməsi nəzərdə tutulur. Bunu SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Hecc missiyasının üzvü Həmdulla Babayev deyib. Onun sözlərinə görə, hələlik Həcc ziyarətinə getmək üçün 500-dən çox insan müraciət edib: "Müraciət müddəti yekunlaşana qədər 1400 nəfərin sənəd qəbulu aparılacaq. Çünkü 1400 adam üçün hotel tutulub. Bundan artıq adam aparmaq mümkün olmayacaq".

Həcc missiyası üzvünün sözlərinə görə, ziyarətə getmək istəyən insanlar müraciətlərini adətən Ramazan ayında ünvanlırlar:

"İndiyədək müraciət edənlərin hər biri ilk dəfə Həcc ziyarətinə gedənlərdir. Təkrar getmək istəyən insanlar hələ ki, yoxdur. Hər il Həccə gedən insanların 30 fazi təkrar getmək istəyən insanlar olur. Yəqin ki bu il də 25-30 faiz təkrar getmək isteyənlər olacaq. Belə insanlar dəha çox axırdı müraciət edirlər".

QMİ rəsmisi qeyd edib ki, Həccə səfər iyul ayının sonlarında başlayacaq. "Müraciət müddəti iyul ayının əvvəlinə qədərdir. Həmin vaxta qədər sənəd qəbulu davam edəcək. Viza verilməsinin bir müddəti var. Səfər yalnız təyyarə ilə təşkil edilir. Aviabiletlərin xərçi Həcc ziyarətinin qiymətlərinə daxildir". H.Babayev qiymət baha-laşmasının qarşı tərefdən asılı olduğunu vurğulayıb: "Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ötən il bu rəqəm 4150 dollar idi. Bu Səudiyyə Ərəbistanında otellərdə baş verən qiymət artımı ilə bağlıdır. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemek, nəqliyyat, Ərəfət və Minada qurulan çadırların pulları daxildir. Həccə gedən zəvvar yalnız qurbanı özü kəsir".

Bakıda dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkilinə dair konfrans keçiriləcək



AZƏRBAYCAN RESPUBLİKASI
DİNİ QURUMLARLA İŞ ÜZRƏ
DÖVLƏT KOMİTƏSİ

A zərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə aprelin 30-da "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda konfrans keçiriləcək. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Konfransda DQİDK-nın rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərərəsi münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Tehsil və Gənclər və İdmən nazirliklərinin, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Gənclər Fondu məsul şəxsləri, eyni zamanda, icimaiyyət nümayəndələri iştirak edəcəklər.

Tədbirin keçirilməsindən əsas məqsəd dini radikalizm, onun mahiyyəti, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizm və ekstremitizmə qarşı mübarizə ilə bağlı məsələləri müzakirə etmek, sağlam elmi və dini düşünəcənin formallaşması istiqamətində görülə biləcək birgə tədbirlər barədə fikir mübadiləsi aparmaqdır.



Yataqda kəşfiyyat oyunu: Mirşahinin vaxtı, Sevincin taxtı

Söhbəti mahiyyətini təhrif etmək istəyirlər... Guya ki, Mirşahinin icitmailəşdiridiyi məlum yaşıma şəxsi həyata müdaxilə cəhdidir. Amma nə yazışma təkzib olunur, nə də intim münasibətlərə dair deyilənlər...

Sevinc TV-nin "fanatları" ortaya santaj iddiası atıb, müzakirələrin istiqamətini deyisməye çalışırlar. Sevincin özü də iddianı inkar edəmir. Nə xarici kəşfiyyat organının əməkdaşı ilə intim əlaqələri barədə deyilənlərə toxunur, nə də nümayiş olunmuş fotolara münasibət bildirir. Yalnızca, "Məni şantaj edirlər" deyir...

Şantajdırımı?

Əlbəttə ki, yox. Söhbət ondan getmir ki, Sevinc niye intim həyatı yaşayır. Heç Mirşahın də ortaya belə bir sual qoymayıb. Burada diqqət Sevincin tərəf müqabilinin kimliyinə və onların əlaqələrindəki kəşfiyyat xəttinə yönəldilir. Yəni əger Sevincin yatağına adı bir amerikalı hakim olsayıb, Mirşahın bu münasibətlərə VAXTINI sərf etməyəcəkdi. Sevincin "sevib-seçdiyi" adam xarici kəşfiyyat organının əməkdaşıdır. Deməli, onların münasibətlərini icitmailəşdiridiyinə görə Mirşahine ancaq haqq qazandırmaq olar. Onun açıb-ağardığı məsələ heç bir halda "şəxsi həyata müdaxilə cəhdid" kimi qiymətləndirilə bilmez.

Sevinc ictimai fiqurdur. Özünü dinleyicilərə "obyektiv jurnalist" və "ədalət carcusu" kimi təqdim etməyə çalışır. İddia edir ki, göstərdikləri, danışdıqları və yazdıqları şəxsi müşahidələrinə əsaslanır. Müzakirəyə çıxardığı mövzuların da özü tərəfindən müəyyənləşdirildiyini dəfələrlə diley gətirib. Mirşahinin icitmailəşdiridiyi yazılmalar ve fotolar isə Sevincin məlek obrazını tamamilə darmadağın edir və Sevinc TV-yə ürek qızdırın tamaşaçılara göstərilən və danışilan ne varsa, hamisının xarici xüsusi xidmət organları tərəfindən tərtib olunduğu düşünmək üçün ciddi əsas yaradır. Tamaşaçı bilməlidir ki, xəber yaymaqla kifayətlənməyib, onu kü-

çələrə səsleyən, etirazlara həvəsləndirən xanım əslində kimdir və kimilə əlaqədədir. Bu baxımdan, Mirşahinin icitmailəşdiridiyi məsələlər "şəxsi həyata müdaxilə cəhdid" kimi deyil, demokratiya mücahididə qismində çıxış edən bir jurnalsitin tamaşaçıya daha yaxından tanıdılması xüsusunda qiymətləndirilməlidir.

Qoy Sevinc TV-ni izleyənlər düşünsünlər:

Xarici xüsusui xidmət organının əməkdaşı ilə isti münasibətdə olan xanım jurnalist öz idddialarında və şərhlərindən nə dərəcədə obyektiv ola bilər? Ortaya çıxmış yazışmalar, yataq münasibətlərini təsdiq edən digər dəlillər Sevinc TV-nin özünün xüsusi xidmət şəbəkəsi tərefindən ərsəyə getirildiyini deməyə esas vermirmi?

Sevinc o xanımdır ki, jurnalist fəaliyyətini tamamilə bir kənara qo'yub, hakimiyəti deyismək uğrunda mübarizə aparır. Ölkenin qarışması, sabitliyin pozulması məqsədinə xidmət edən açıq çağrıqlar edir. Belə bir adamın xarici kəşfiyyat idarələrile əlaqədə olması, xüsusi xidmət zabiti ilə intim münasibətlərə girməsi onun təhlükəli oyunlar içinde olduğunu göstərmirmi?..

Bax, Mirşahin cəmiyyəti bu suallar etrafında düşünməyə dəvət edir, bu məqamlara diqqət yönəltməyə çalışır. "Şəxsi həyata müdaxilə cəhdid", "Şantaj" idddiaları ortaya çıxarılmış dəlillər qarşısında acizlik nümayişiindən başqa bir şey deyil.

Bəli, Mirşahin həm də çağırış edir. Deyir ki, Sevinc, taxtını, yeni yatağını, xarici xüsusi xidmət organları üçün instuktaj platformasına çevirməl Düz demir?

Yeni təqaüdlər nə zaman veriləcək?

Bildiyiniz kimi, Prezident cənab İlham Əliyevin Fərمانları ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər artırılmasına, Prezidentin yeni aylıq təqaüdləri təsis olunub. Artıq aprel ayı üzrə sosial müavinət və təqaüdlər artırılmış məbləğlərde ödəni-



lib". Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icimaiyyətlə əlaqələr şöbəsinin müdürü Fazil Talıbov məlumat verib.

O bildirib ki, yeni aylıq təqaüdlər yanaşı sosial müavinət alan mühərbi veteranlarına yeni təsis olunmuş aylıq təqaüd (80 manat) da verilir: "Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər üçün 100 manat, onlara və həmçinin saqlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq 50 manat, əmək pensiyası alan mühərbi veteranları üçün aylıq 80 manat yeni təqaüdlərin verilməsi üçün isə normativ qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib".

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyaset nəticəsinə son illər bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbə qazanması və seçkilərdən keçən bir il ərzindəki fəaliyyəti hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut etdi. Ötən bir il ərzində ölkəmizdə bütün sahələr daha da inkişaf edib, dövlətimizin güclənməsi üçün uğurlu daxili və xarici siyaset həyata keçirilib, islahatların dairəsi kifayət qədər böyüyüb. Görülən işlər nəticəsində, Azərbaycan Dünya Bankının hazırladığı "Doing Business 2019" hesabatında dönyanın 25-ən yaxşı investisiya mühitində malik olan, eyni zamanda, 10-ən çox islahat aparan ölkələr sırasına daxil olub.

Davos İqtisadi Forumu tərəfindən hazırlanmış Qlobal Rəqabətlilik hesabatında da Azərbaycan inklüziv inkişafa görə, dönyanın inkişaf etməkdə olan ölkələri arasında ilk üçlüyə daxildir ki, bu da MDB məkanı və eləcə də, regionda ən yaxşı göstərici kimi xarakterizə olunur. Fransanın nüfuzlu "Opinion Way" sorğu mərkəzinin fevral və mart aylarında Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar, hökumətin ümumi, daxili və xarici siyasetinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirdiyi geniş rey sorğusu və respondentlərə təqdim olunan bütün suallara verilən cavablarda dövlət başçısına göstərilən yüksək etimad, bir daha sübut edir ki, Azərbaycan vətəndaşı ölkə rəhbərinin həyata keçirdiyi siyaseti dəstəkləyir.

"2019-CU İL SOSİAL İNKİŞAF, ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ BAXIMINDAN BAŞQA İLLƏRDƏN FƏRQLƏNƏN İL OLACAQDIR"

Son bir il ərzində bütün sahələrdə olduğu kimi, sosial sahədə də islahatlar həyata keçirilir. "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır", - deyə bəyan edən Prezidentin bu sözleri Onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb. Bu dövrde dövlət başçısının imzaladığı ferman və sərəncamların mühüm bir hissəsi, məhz əhalinin sosial müdafiəsinin əhəmiyyəti şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəcilik və xidmət mexanizmlərinin formallaşması meramına istiqamətlənib.

Cənab İlham Əliyevin 2018-ci il 11 aprel prezident seçkilərində növbəti dəfə qələbə qazandıqdan sonra 2018-ci il 19 aprel tarixli imzaladığı ilk Fermanı şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) veriləməsi ilə bağlı olmasi həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti Prezidentlik dövründə də siyasetinin başlıca istiqamətlərində olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Ferman isə birdefəlik ödəmə verilmesi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fermanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilmesi üçün dövlət bütçəsində 135 milyon manat vəsait ayrıldı.

DÖVLƏT BAŞCISININ UĞURLU SOSİAL İSLAHATLAR PAKETİ VƏTƏNDƏŞLƏRİN RİFAHINA CİDDİ DƏSTƏK OLAN İNQİLABI



ADDİMLARIN ATILMASINA İMKAN VERİR

Təbii ki, bu gün ölkəmizdə iqtisadi sabitləşmənin nəticəsi olaraq, sosial sahədə ciddi dəyişikliklər baş verir. Təkcə bu ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi vətəndaşların rifahına ciddi dəstək olan inqilabi addımların atılması imkanı verib. Dövlət başçısının fevral ayında imzaladığı 8 Sərəncam, 4 Ferman vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qəcinqin və məcburi köçkünlərin, mühərbi veteranlarının, şəhid ailələrinin və başqa kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb və bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklərin başlığından xarakterizə edir. Prezident İlham Əliyevin sosial islahatlar paketinin uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq, 180 manata çatdırılmasına oldu. Minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasına imkan verən bu artım, eyni zamanda, qeyri-resmi əmək münasibətlərinin de legallaşdırılmasına müsbət təsirini göstərir. 19 fevral 2019-cu il tarixli Ferman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosial yönümlü dövlət siyasetinin əsasında humanizm principlarının dayandığının növbəti təsdiqi oldu.

Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən, 300 min əlliyyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq, bir sıra kateqoriyalarдан olanlar üçün Prezidentin aylıq təqaüdü təsis olundu.

Cəmiyyətimizin həssas təbəqələrindən olan qəcinqin və məcburi köçkünlərin problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, qayğılarının həlline yönəlmış tədbirlər həyata keçirilir. Məlumdur ki, dövlət başçısının göstərişinə əsasən, məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilib. Ötən il 5900 məcburi köçküne mənzillər, fərdi evlər veri-

dövlət başçısının hər bir vətəndaşın yanında olduğunu bir daha təsdiqləmiş oldu. Belə ki, baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında dövlət başçısı Sərəncam imzalandı.

Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasetində prioritət kimi müəyyən edən dövlət başçısının 28 fevral 2019-cu il tarixli Fermanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemlə kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial hayatı üçün olduqca mühüm olan 600 minden artıq insanın problemlə kredit narahatlığını aradan qaldırdı. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri həzər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.

DÖVLƏT SİYASƏTİNİN ƏSASINDA XALQIN RİFAHININ YÜKSƏLDİLMƏSİ DAYANIR

Azərbaycanda son illər baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər demografik inkişafa ciddi təsirini göstərib. Demografiya sahəsindəki siyaset dövlətimizin sosial siyasetinin mühüm və başlıca tərkib hissəsi olmaqla, onun əsasını təşkil edir. Əhalisinin sayı hər il sabit şəkildə artaraq, bu gün 10 milyona çatan ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyaset davamlı xarakter almaqla demografik inkişafa təkan verir. 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Dövlət başçısı çıxışlarının birində vurğulayıb ki, "Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətli inkişaf edər". Dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demografik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasetini müəyyən edir.

İlib. Cənab Prezident bildirib ki, bu proses bu il də davam etdirilir. Onu da bildirik ki, sosial paket çərçivəsində imzalanan sərəncamlardan biri də, məhz məcburi köçkünlərə şamil olundu. 2019-cu il 26 fevral tarixli Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq, 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünlərin rifahına mühüm dəstək verildi. Beləliklə, ötən bir il ərzində dövlət başçısının sosial islahatlar paketi milyonlarla vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi.

DÖVLƏT HƏR ZAMAN VƏTƏNDƏŞİNIN YANINDADIR

Bu gün Azərbaycan həm sosial, həm siyasi, həm də iqtisadi sahədə dünyaya inkişafın yeni modelini nümayiş etdirir. Son bir ilde Azərbaycan Prezidenti vətəndaşlara olan münasibətinin yeni modelini ortaya qoymuş oldu. Belə ki, dövlət başçısının müxtəlif görüşlərdə, tədbirlər çərçivəsində, baş verən hadisələr zamanı vətəndaşların yanında olması, onların problemlərinin həllinə operativ şəkildə reaksiya vermesi, problemləri onların öz dillərindən öyrənməsi, artıq bütün dünya üçün yeni model və təcrübədir. Şamaxı, Ağsu və İsləməlli rayonlarında baş verən zəlzələ zamanı iqtisadi cəhətdən güclü dövlət olan Azərbaycan dəymış ziyani asanlıqla aradan qaldırdı. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "...heç bir təbii fəlakət bizi sarsıda bilməz. Azərbaycan dövləti güclü dövlətdir". Rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymış ziyani aradan qaldırılması məqsədi ilə dövlət başçısı Sərəncam imzaladı. Dövlət başçısının hər bir vətəndaşın çətin anında yanında olmasına insanlar şərəf duyur və xalqımızı xoşbəxt gələcəyə aparan Lider ətrafında da ha da six birləşiblər. Bakının Nizami rayonundakı "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğıyla bağlı, "biz burada əziziyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik" deməsi də

Göründüyü kimi, bu və ya digər sərəncamlar dövlət siyasetinin sosial yönümlülüyünü, xalqın sosial qayğılarının həllinən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə prioritet təşkil etdiyi göstərir. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyaset nəticəsində, əhalinin, o cümlədən, aztəminatlı təbəqənin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Bu, bir daha sübut edir ki, Azərbaycan dövlətinin siyasetinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Prezidentin qeyd etdiyi kimi, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dəlinişiği başlıca vəzifədir: "Mən bir daha demək istəyirəm ki, bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərzində olacaq".

ZÜMRÜD BAYRAMOVA
Yazı Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütəvəni İnforsasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi birgə
müsabiqəyə təqdim etmək üçündür

30 aprel 2019-cu il

Onun çomçəsi indi hara dürtüləcək

Gültəkin Hacıbəyli əvvəl nə deyirdi, indi nə deyir?

Ozünə “Milli Şura”nın “cəfər” üzvü, adlandırın, müxalifətçi libası altında siyasi meydanda əsl çıraqlıq nümayiş etdirən Gültəkin Hacıbəyli harda aş, orda yuyulmuş çomçəsini hara gəlir atır. Bu günlərdə ölkəmizdə “Formula-1” idman yarışlarının yüksək səviyyədə keçirilməsi radikal müxalifətin, o cümlədən AXCP ilə “Milli Şura”nın kürkünə birə salıb. Ən çox da “Milli Şura”nın “primadonnası” G.Hacıbəylini necə yuxusuz qoyubsa...

Təccüb də doğurmur. Məgər bu, birinci dəfədir. Onun çomçəsi hara girmir? Bir neçə il önce, səsəndirdiyi fikirlər haqqında çoxunuz məlumatlarınızın və müqayisələr aparır. Ancaq bir daha xatırlatmaq dəyər. “Məhsul” stadiyonu 18-25 yaşlı 50-100 neft gencə bir yerdə olmaq və gələcəkdən dəm vurmaq insanın keçmişini silirmi? Son günlər G.Hacıbəyli sosial şəbəkələrdə bir yığın başlısouyu etrafına cəmleyib Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasından danişir və müqayisələr aparır. Bu yerde susa bilmirsən. Bir mənəviyyat, əxlaq deyilen milli dəyerlər kimi xüsusiyyətləri yadına sal. 2010-cu ilə qədər deputat kürsüsündə oturduğun və Milli Məclisin plenar iclasında Azərbaycanın demokratik və inkişaf etmiş ölkə olduğunu verilən vaxtdan da çox danişirdin. Deyirdin ki, bu həqiqəti demək üçün spikerdən əlavə vaxt da istəmişdin. 2009-cu ilde Milli Məclisin plenar iclasındaki çıxışın zamanı deyirdin: “Azərbaycan demokratiya yolunda addımlarını atan bir ölkə kimi, sözsüz ki, insan haqları sahəsində de inkişaf edir. Azərbaycanda insan haqları sahəsində spekulasiyalar da var. Məhz bu spekulasiyalar nəticəsində, bəzən biz terrorçuların, casusların cəmiyyətə siyasi məhbus kimi təqdim edilməsi, sırinməsi niyyətlərini görürük.”

Ay satqın və riyakar G.Hacıbəyli, bir izah edin görək, nə deyidi? O günləri nə tez unutdu. Bir faktı da xatırlatmaq istədim. İndi yadına sal. 2009-cu ilde



keçirilən referendum zamanı İTV-də keçirilən debatda Hüquq və Demokratiya Təşviqat Qrupunun vəkili olan G.Hacıbəyli ilə İ.Qəmər arasında baş verən incident də yaddaşlardan silinməyib. Yuxarıda təqdim etdiyim çıxış zamanı G.Hacıbəyli “terrorçuları və casusları cəmiyyətə siyasi məhbus kimi sıriyanlar” deyəndə də AXCP sədri Ə.Kərimliyi və Müsavatın keçmiş başqanını nəzərdə tuturdu. İndi nə deyidi ki? Daha doğrusu, 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləri zamanı deputat ola bilməyən G.Hacıbəyli elə həmin ilin dekabr ayında necə “müxalifətçi” oldu?

Bu gün Azərbaycanda aparılan inqilabi islahatlarla bağlı aparılan siyaseti təqdim edən G.Hacıbəyli parlamentin iclasında deyirdi: “Azərbaycanda çox müüm qanunların hazırlanmasında parlament müstəsna rol oynayır. Mən çox sevinirəm ki, möhtərem Prezidentimizin çağırışına cavab olaraq, pensiya sahəsində çox köklü bir qanunu müzakirəyə çıxarıb. Bu, sözün həqiqi mənasında, çox böyük dəyişikliklərden xəber verən bir qanundur. Mütərəqqi və islahat xarakterli bir qanundur. Düşünürəm ki, yəni il qabağı Azərbaycan xalqına, pensiyaçılara Milli Məclisin çox dəyərli bir töhfəsi olacaqdır. Eyni zamanda, möhtərem Prezidentimizin səsəndirdiyi islathat kursuna cavab veren bir addımdır”.

Digər bir məqam isə, Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü iləndən ilə bağlı keçirilən silsilə tədbirlərə qısqanlıqla yanaşan, hakim partiya haqqında sosial şəbəkələrdə hədyan yağıdır G.Hacıbəyli 2008-cu ilde tədbirdə çıxış zamanı möhtərem Prezidentimizin apardığı siyaseti təbliğ

edir və çıxışına “Əziz yeni azərbaycanlılar” müraciəti ilə başlayırdı. SİTAT: Əziz yeni azərbaycanlılar, əziz İlahməver! Xoş gördük sizləri... Bu gün Azərbaycan Respublikası Prezident seçkilərinin təbliğat kampaniyasına rəsmən start verildi. Adətən, seçkilərin təbliğat mərhəlesi gərginliklə müşayiət olunur, rəqiblər bir-birilə mübarizə aparırlar. Lakin mən bu meydanda toplaşan insanların simasına baxıram və heç bir gərginlik və həyəcan görmürəm. İnsanların üzündə təbəssüm görürəm, sevinc görürəm, qələbəyə inam görürəm, iftixar görürəm. Eşq olsun sizlər! Biz ne üçün qəlebəyə əminik? Anənəm ki, İlham Əliyevin heç bir təbliğat, kampaniya ehtiyacı yoxdur. İlham Əliyev 5 il ərzində Azərbaycanı qarışbağış gəzib. O, həyata keçirdiyi quruculuq fəaliyyəti ilə özünün qəlebəsinə ən böyük təminatı qazanıb. Mən bunu cəsarətə deyirəm. Bəli, bu seçkilərin alternativsiz qalibi İlham Əliyevdir”.

Bəli, bu, həmin Gültəkindir. Bu, dünən iqtidarı, bu gün müxalifətçi, sabah heç kim olmayan Gültəkindir. İndi də Azərbaycanda “Formula-1” kimi nüfuzlu idman yarışı ilə bağlı sosial şəbəkələrdə böhtən dolu çıxışlar etməsi heç bir şeyi dəyişməyəcək. Çünkü bu, yenə də heç kim olmayan Gültəkindir. Ay heç kim olan satqın, mənəviyyatsız çirkli çomçəsi əlində olan rezil qadın, anla, artıq zaman dəyişib, regionun əsas gücüne, qüdrətli dövlətine çevrilən Azərbaycan üçün heç bir beynəlxalq təhdid qorxulu görünmür.

Bütün dəyişiklikləri, qüdrətli Azərbaycanın haradan-haraya necə gəlməsini müxalifət de gözlər və anlayır ki, antitəbliğatlar, sifarişli fealiyyətlər, gözdənsalma kampaniyalarına cəhdler sabun köpüyü kimi bir şeydir. Xalq da her şeyi gözəl görür və bu cür destruktiv qüvvələrin istənilən çağırış və sosial şəbəkələrdə aktivliyinə əhəmiyyət vermir. Qarşıdakı günlərdə sözügedən yarışın əvvəlki illərdeki kimi uğurla təşkil edilir və uğurla da başa çatır. Yازılıqlar Gültəkin kimi kəslərlə!!!

Rəfiqə HÜSEYNOVA

Nəsli-nəcabəti bilinməz “lider”lər

Rəfiqə

Özərini müxalifət “lider”i hesab edənlərin keçdiyi bu 25 ilə nəzər yetirdikdə öz-özü-mə fikirləşirəm “əcaba, bu qədər də “anlamaz “lider”lər olar? Elə, belə də olmalı idi də. Yerindən duran özünü “lider” sayır. Ancaq gör, qoca professor Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Əli Kərimli belə “liderliyi” qəbul edir mi? Deyirlər “lider” satan və satılan olmalı, öz-ləri də bir-birilərinə oxşamalıdır. Necə ki, Cəmилə Gültəkin kimi. Cəmil, ya da Gültəkin... Onların birinin soyadı Həsənli, digərinin isə Hacıbəyli olsa da, yolları birdir, hər ikisi satqın yolçularıdır. Bir də ya Həsən keçəl, ya da keçəl Həsən?!

Əqidəsizlik, satqınçılıq, ikiüzlilik, xəyanət, paxılıq, xəbəslik, şəntajçılıq və pul hərisliyi bunların əsas amalıdır. Görünür məzə buna görə də AXCP sədri Ə.Kərimliyə qucaq açırlar. Ancaq C.Həsənli, G.Hacıbəyli ne qədər satqın, ikiüzlü, əqidəsiz, xəyanətkar, paxıl, şəntajçı, pul hərisi olsalar da, Ə.Kərimliyən artıq ola bilmezlər. Fakt budur ki, su axıb, çuxurunu təpib. “Lider” olmaq üçün Ə.Kərimli kimi satılan, satan, əqidəsiz vətən xaini olasan. Necə ki, Cəmil və Gültəkin cütlüyü bir araya gələrək, AXCP və “Milli Şura” adlı çuxura axıb, kirli, üfunetli və mamır basmış gölməçədə birləşiblər.

Vaxtılı də “Azadlıq” bunların rüporları olaraq, həkimiyətə qarşı Ə.Kərimlinin qara zurna havası ilə halleyşirdir gedirdilər. Daha abıra-zada qisılıb, vicdانا gəlib demirdilər ki, eşsi, axı bir neçə il önce, biz bu həkimiyəti tərifləyir, seçkilərdə destəkləyir, özümüz də deputat-filan seçilirdik. İndi bizdə bir balaca da vicdan qalmayıb və indinin özündə xalqın dəstək verdiyi həkimiyətə və dövlətə arxa çevirib, Ə.Kərimli kimi “malçışka”nın “otur-dur” komandasını icra edirik. Vətənə, millətə, xalqa sədaqətini itirən, ikiüzlü Cəmil-Gültəkin kimi “lider” olmaq lazımdır. Kül olub o müxalifətin başına ki, onun “lideri” C.Həsənli adlı mal oğrusudur. İki dəfə öz çörəkqabına tüpürüb, sonradan həmin qabdan çörək götürüb yeyən C.Həsənli! Ona görə də, bu anlamaz “lider-dən” daha geniş yazmaq fikrim yoxdur... Bir də bu anormal “liderlər” hansı yuvanın quşalarıdır ki, onlardan da uzun-uzadı yazım...

Bu günlərdə məlum oldu ki, Almaniyada fəaliyyət göstərən “Meydan TV”-nin rəhbəri Emin Milli adıçəkilən internet televiziyasından istəfa verib. Bu barədə o, sosial şəbəkədə məlumat yayıvə getmək vaxtının olduğunu deyib.

Onun sözlərinə görə, artıq yeni iş axtarmaq qararındadır. Onun bu sözleri ümumiyyətə, müxalifət düşərgəsindən imtina etməsi ilə də əlaqələndirilə bilər. Əbəs deyil ki, o öz qeydinin sonunda “idman, yoxqa və meditasiya ilə də hərdən məşğul olacam. Size de məslehet görürəm”, tipli ironik münasibət sərgiləyib və bununla fealiyyət göstərdiyi illər ərzində heç bir siyasi uğura imza atmağı dəyinə dolayı yolla təsdiqləyib.

Emin Milli müxalifət tərəfindən hücumlara məruz qaldığını etiraf etmişdi

Digər tərəfdən, onu da xatırlamaq mümkündür ki, son illərdə “Meydan TV”nin dağdıcı müxalifətin bir sıra qrupları ilə münasibətlərində də keskin münaqişələr yaşayıb, o cümlədən, Avropadakı belli “söyüş qrupları” ilə də onun münasibətlərində kifayət qədər qarşışmalar, qrant dava-dalaşları olub.

Misal üçün, təkce bir faktı qeyd etmək olar ki, E.Milli “BBC NEWS azərbaycanca”da 29 mart 2019-cu ildə verdiyi müsahibəsində müxalifətən coxsayılı hücumlara



məruz qaldığını bildirib.

Onun bu fikrini belə əsaslandırmak olar ki, hələ ötən il AXCP tərəfdarları E.Millinin təqdimlərindən bezərek, onu söyüş hədəfinə almışdır. Məsələn, xatırladıq ki, ötən il mayın 9-da Amerika Konqresinin Helsinki Komissiyasının keçirdiyi brifinqdə özünü “Meydan TV”nin rəhbəri olaraq təqdim edən E.Milli Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-ni hədəf alaraq partiyən marginallaşdırıcı, cəbhəçilərin heç bir işə yaramayan faydasız varlıqlar olduğunu deyib, o cümlədən, Müsavat və “REAL” partiyalarını da bu sıraya qatıb. Nəticədə söyüş və həqarətlər necə deyirələr, havalarda uçuşub.

Müxalifətdaxili qarşidurmaya səbəb olan söz: “Qorxurlar...”

Emin Millinin getmə səbəbləri

“Meydan TV” nə ona, nə də müxalifətə lazım deyil?

gətirə bilərlər” ittihamını da Emin Milli etmişdi!

Çıxışının davamında E.Millilə xalqın marginallaşmış müxalifətdən imtina etdiyini etiraf edib və Ə.Kərimlinin, İsa Qəməberin və Arif Hacılıni aşağılayaraq, onları söyüşi heyat terzi seçən Orduşan adlı kişi “uşağı” ile müqayisə edib. “Dehşətli mənzərədir! Özünü müxalifət “lideri” hesab edənlər söyüscül avadanlığı tutulur”, deyə qeyd edən E.Milli iddia edib ki, Orduşanın videolarına müxalifət “liderləri”nin videolarından daha çox bacırılır və s.

Miting məsələsinə də toxunan E.Milli demişdi: “Müxalifə mitinqlər keçirir. Bunlar öz bəhərsini vermir. İnsanlar gelmir. Mitinqlərin sayı artıraq, ora gələnlərin sayı azalır. O zaman nə üçün keçirilir? Ə.Kərimli daha radikal olmalıdır. Qorxular. İcazəsiz aksiyalar olanda niyə özü gəlmirdi? İnsanları meydana çağırıb özünün gəlməməsini necə qəbul etmək olar? Yəni taktikaları effekt vermər. Bunu dəyişmək lazımdır. Təqnid qəbul etmirlər və bundan nəticə çıxarmırlar”.

“Əli Kərimli icazəsiz aksiya keçirməyə qorxur ki, birləşən şalvarını əynindən çıxararlar, şapalaq vururlar, başına iş gətirə bilərlər. Qorxmaq lazım deyil. Lazımlı olanda Ə.Kərimli döyülməlidir də, ölməlidir də...”

Beləliklə, faktlar çıxdır və bu faktlar üzə çıxdıqca, ister E.Millinin rəhbərlik etdiyi internet televiziyasından getmesi, isterse də digər məsələlərdəki addımları daha çox aydın görünməye başlayır.

Son olaraq isə, hem də belə qənaətə gəlmək mümkünür ki, artıq “Meydan TV” nə E.Milli, nə müxalifət, lazım deyil. Çünkü qarşıya qoyulan məqsədlər və anti-Azərbaycan qüvvələri tərəfindən ona verilən təlimatlar həyata keçirilməmiş qaldı.

Rövşən NURƏDDİNÖĞLU

Bədii mədəniyyət və gender

Məlum olduğu kimi, bədii mədəniyyət müxtəlif sosial norma və qaydaların, rolların, mənəvi, əxlaqi dəyərlərin, o cümlədən, gender rolü ve stereotiplərinin, gender identifikasiyinin, ümumiyyətlə, cins-rolların münasibətlərinin müyyən bir sosiomədəni məkanda canlı qalereyasını təşkil edir.

Mədəniyyətin gender tehlilində, genderin mədəni quruluşunda kişi və qadın təfəkkür əslubları, maskulin və femin dərketmə paradigmaları münasibətlərini öyrənmək ayrıca bir şəhərimət daşıyır. Androsentist bir cəmiyyətdə uzun müddət qadın məntiqi təfəkkür qabiliyyəti olmamasına dair təsəvvür formalşmışdır. Bu imtiyaz isə kişiye verilmişdi. Ancaq araşdırımlar artıq bu təsəvvürün əleyhinə nəticələr göstərir. Kişi məntiqinin hökm sürdüyü cəmiyyətdə qadın kişi təfəkkürü qaydalarnı qəbul edərək sosiallaşır, o cümlədən, gender rolü və stereotiplərinə mənimseyir. Belə bir şəraitdə, daha doğrusu, maksulin məntiqin hökm sürdüyü dövrələrde formalşan dünya dərki gender asimmetriyasını təsbit edir. Kişi və qadın təfəkkür əslubları, dərketmə paradigmaları münasibətini öyrənmək baxımından da bədii ədəbiyyatın çok dəyərli vasitə və qaynaqdır. Sosializm-dən öncəki dövrü əks etdirən əsərlərdə cinslərəsi münasibətlərde gender bərabərsizliyi özünü daha açıq şəkilde göstərmekdədir. Bu münasibətlərin tənzimlənməsində ənənələrin rolü mü hündür. Cinslərəsi münasibətlərə şəraitin çox vaxt yalnız təfsiri, bu təfsirdən çıxan hökmərlər iştirak edir. Qadının hüququ geniş deyil. Bununla belə, Azərbaycanın milli mentalitetine xas olan qadına tarixi ehtiram ənənəsinən dən irəli gələrək bu əsərlərdə təsvir edilən cəmiyyətdə qadına hörmət duygusu özünü daim hiss etdirir. Bununla belə, qadın ictimai həyatın hələ kişilərle barabər iştirakçısı deyil. M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Y.V.Çəmənəzminli, N.Nərimanov və s. kimi mülliəflərin əsərlərində bu deyilənlər görünməkdədir. Bu əsərlərdən məlum olur ki, kənd, elat mühitində mövcud cinslərəsi qarşılıqlı münasibətlərin meymunu ilə şəhər mühitindəki, təessübəşəliyin daha keskin olduğunu mühitdəki analoji münasibətlərin meymunu arasında müyyən fərqli vardır. Belə ki, elat mühitində yaşayan qadınlar şəhərdəki, təessübəşəli mühitdəki həmcinslərinə nisbətən ictimai həyatda müyyən azadlıqdan istifadə edə bilmişlər. Məsələn, M.F.Axundovun komediyalarda qadınlar kişilərin üstünlüyü, dominantlığı mövcud olan mühitdə zirəkdirler, yeri gəldikdə, kişilərə ağıllı məsləhətlər verirler. Ümumiyyətə, M.F.Axundovun 1850-1855-ci illərdə yazdığı altı komediya "Hekayəti-Molla İbrahimxelil kimyagər", "Hekayəti-müsyojü Jordan hekim nəbatat və dərviz Məstəli şah cadukuni-məşhur", "Hekayəti xırs quldurbasan", "Sərgüzəşt-i-vəziri-xani-Lənkəran", "Sərgüzəşt-i-mərdi-xəsis" ("Hacı Qara"), "Mürafət vəkillərinin hekayəti" Azərbaycanın o zamankı sosiomədəni həyatının cins-rolların münasibətləri baxımından xarakteristikasının canlı ifadəsidir. Bu mühitdə kişisin hökmü üstündür, ancaq qadının da mövqeyinə də yer verilir. Onun sosial statusu var. C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində qadın hüquqsuzluğunu qatı bədii boyalarla verilir. Xudayar Katda - Zeynəb qarşılıqlı münasibətlərində gender bərabərsizliyinin tipik təcəssümü təqdim edilir. "Ölüler" dramında İskəndər - Nazlı xətti cəmiyyətdəki mövcud cins-rolların münasibətlərinin durumunu əks etdirir. Nazlı cəmiyyətin dərđlərini, ağrılarını duyan, ancaq doğru bir çıxış yolu tapa bilməyib içki-

yə qapılan İskəndərin kiçik yaşı bacısıdır. İskəndərin Nazlıya müraciətə deñidi sözər cəmiyyətdəki gender münasibətlərini xarakterizər edir: "Ey mənim gözəl, Nazlı bacım! Bir bax, həyətdə gün çıxıb: sən ki, o günü görməyəcəksən, nəyə lazımdır, onun işi. Çolda otlar görərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?". Bununla belə, Mirzə Cəlilin əsərlərində cəmiyyətdəki gender münasibətlərini daha sərt şəkildə, real duruma nisbətən daha keskin şəkildə verildiyini deyə bilerik. XX yüzilin evvələrində Azərbaycanın ictimai-siyasi və ədəbi mühitində "qadın azadlığı" məsələsinin qadın emansipasiyası ideyəsinin aktivleşməsi ilə bağlı M.Ə.Sabir qadın azadlığının boğulmasına qarşı keskin bədii-satirik bir dil ilə mübariza aparır. M.Ə.Sabir kiçik yaşı qızların yaşı, qoca kişilərə əre verilməsini qamçılayır. Hüseyn Cavidin yaradıcılığında qadın azadlığı probleminin işlənməsi mərkəzdə durur. Büyük sənətkar bəsəriyyətin yüksəkləşini, gerillikdən quruluşunu qadının cəmiyyətdə durumu ilə bağlayır. H.Cavid yaradıcılığında cinslərəsi münasibətlərin, gender sisteminin romantik şəhri verilir. Şairin ilham pərisi kimi baxdıqı müsəlman Şərq qadının cəmiyyətdə durumu heç də ürek açan deyil. Deməli, cəmiyyət hayatındə baş veren sosial-siyasi əyəşimələr gender sisteminin məzmununda əksini tapmışdır. Bu mühitin qadını ərinin haqıqlığını duysa belə, yəne ona boyun əyir və sevgidə səmimidir, vəfalıdır. N.Nərimanovun "Nadir şah" dramındaki Gülcəhan, İ.Şixlinin "Dəli Kü" romanındaki Zərnigar buna örnəkdir. "Dəli Kü"nde Cahandar ağa - Şahnigar xanım xətti cəmiyyətdəki cinslərəsi münasibətləri daha qabarıq açıb göstərir, mənalandırır. Ənənələr ilə yəğrılmış Cahandar ağa dedi-qodu, iftira qarşısında dözməyərək bacısını qətle yetirir. Onun cəmiyyətdəki "əsl kişi" və "əsl qadın" təsəvvürleri onu belə bir hərəkətə məcbur edir. İ.Şixlinin "Ölən dünyam" romanı müasir Azərbaycan ədəbiyyatının en böyük nailiyyətlərindən biridir. Roman XIX sonu - XX yüzilin evvələrində Azərbaycan sosiomədəni həyatının bədii təcəssümü olub, cinslərəsi münasibətlərin müxtəlif çalar və təzahür ilə müxtəlif səviyyəli və məzmunlu gender stereotipləri şəbəkəsi ilə zəngindir. "Ölən dünyam"daki cəmiyyətdə qadın hüquqsuz deyil, hətta o öz ağıl və bacarığı ilə bir nəslin başında durur. Əlbəttə, bu cəmiyyətdə gender bərabərsizliyi müyyən səviyyədə özünü göstərir. Ancaq cinslərəsi münasibətlərə keskin ziddiyyət və qarşıdırma yoxdur. Bu cəmiyyətdə əxlaqi dəyərlər öz sağlamlığını qorur da, artıq bir təhlükə, yeni təsirlərin hücumu qarşısında olduğunu görünməkdədir. Sosializm dövründə araşdırmanın əvvəlki qismində deyildi ki, kişi və qadın münasibətlərinin meymunu ilə qadın obrazında yenilik baş verdi. Azərbaycan qadını ilk önce hüquqi, sonra isə real hüququnun genişlənməsində, hüquq baxımından kişi ilə bərabər olmasında partiya və hökumətin himayədarlığı, təşviqi mühüm rol oynadı. Məhz bu himaya sayəsində qadın təzihətli cəmiyyət həyatının feal iştirakçısına çevrildi. Ancaq ictimai və xüsusi həyat sahəsinin ideologiyalaşdırılması,

qadının istehsalata geniş ölçüdə cəlb olunması, əlavə yüksək yüklənməsi və s. yeni ayrıseçiliyi gətirib çıxarır, gender bərabərsizliyinin bir qaynağını yaradır. Sosializm dövründə cinslərəsi münasibətlərde, qadının sosial statusun yüksəkliyi bədii ədəbiyyatda da öz əksini tapdı. Bu baxımdan, C.Cabbarlı və İ.Əfəndiyev yaradıcılıqlarının gender baxımından müqayiseli təhlili sosializm dövrü gender münasibətlərinə dair real təsəvvür yaratmağa imkan verir. C.Cabbarlı qadın adlarını daşıyan bir sıra hekayə ("Dilare", "Gülzər", "Dilber", "Firuze" v.s.) və pyeslər ("Sevil", "Almaz", "Dönüş") yazmış, dövrün cinslərəsi münasibətləri bu obrazların bədii ifadesində əksini tapmışdır. C.Cabbarlıın "Sevil", "Almaz", "Dönüş" və s. kimi pyesləri qadın azadlığının reallaşmasını, XX yüzilin 20-30-cu illərində Azərbaycanda qadın hərəkatının gediniyi əks etdirir. Bu baxımdan Sevil obrası maraq doğurur. Öz hüququnu ilk önce anlamayan, ərindən böyük insan tanımayan və küçəyə çadrasız çıxmayan Sevil çevrəsində baş verən hadisələrin, ictimai dəyişmələrin təsirilərə çadrasını çıxarıb ictimai həyata atılır. Partiya və hökumətin qayğısı və müdaxiləsi sevillerin hərəkatını, mübarizəsinin təşviq edir, onları qoruyur. Almaz artıq mübarizədə bərkimmiş, ictimai həyatda daha inamlı iştirak edən qadın obrazıdır. İ.Əfəndiyevin "Körpü salanlar" romanı 1960-cı ilde yazılib. Bu, ele bir dövr id ki, Qərbədə qadın hərəkatının - feminizmin yeni yüksəkliyi başlamışdır. Sovetlər ölkəsində, o cümlədən, Azərbaycanda onun təsirleri duylu maqdə idi. Romanda Səriyyə - Adil xətti Azərbaycanın sosiomədəni həyatında mövcud olan gender münasibətlərini əks etdirir. Adil hər baxımdan cəmiyyətdə kökləmiş kişi təsəvvürlərinə cavab verən bir obrazdır. Yaziçi Adili Səriyyənin dili ilə belə təqdim edir: "Ortaböylü, yaraşılıq bir oğlan id. Olduqca təmiz tarix, səliqəli geyinərdi. Məclislərde, cəmiyyət içinde özünü leyaqətə apardı, artıq-əsikkə danişmadı. Hami onun cox ağıllı, hər şeyin yerini bilən bir adam olduğunu, cox irəlilərə gedəcəyini söyləyirdi". Səriyyə də cəmiyyətin "əsl qadın" təsəvvürlerinə uyğun gənc bir qadın id. Bir qadın olaraq dərin mühəkimələrə dalmaq onun işi deyildi. Onu bu durumu mövcud gender stereotipini əks etdirirdi. O, Adilin "xoşbəxtlik" haqqında mühəkimələrinin dileyərken özü haqqında deyir. "Onun ... sözlərini unutmadım. Lakin o sözlərin mahiyətini derk etmək, əsl xoşbəxtliyin nədən ibarət olduğunu anlamaq mənim gücüm çatan iş deyildi. Məni isə mühəkimədən artıq duyğular cəlb edirdi". Adile görə qadın kişidən hər baxımdan, təhsil səviyyəsində, xarici görkəmdə bir pillə aşağı olmalı id. Belə olduqda, ailə həyatında nizam mövcud olardı. Onlar bir-birini sevərək evlənmişlər, rahat ailə həyatını pozacaq bir şey yoxdu. Ancaq Adil yol idarəsində rəis teyin edildikdən, Səriyyənin də yol-körpü tikintisində feal iştirakından sonra vəziyyət getdikcə dəyişməye başlayır. Səriyyə ictimai həyatda öz yerini, leyaqətini dərk etməye başlıdır. Adil standart "qadın" və "kişi" təsəvvürleri ile qarşılışır, onların arasında gərginlik artaraq sonda ayrılırlar. Əger C.Cabbarlıın Sevili, Almazı ictimai həyatda qadın hüququnun genişlənməsində, hüquq baxımından kişi ilə bərabər olmasında partiya və hökumətin himayədarlığı, təşviqi mühüm rol oynadı. Məhz bu himaya sayəsində qadın təzihətli cəmiyyət həyatının feal iştirakçısına çevrildi. Ancaq ictimai və xüsusi həyat sahəsinin ideologiyalaşdırılması,



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

düz həm qadın, həm də ənənəvi "kişi sahəsi"ndə kişi məşşəliyyətində çalışan qadınlarımızın bədii obrazı, qadının "kişi dözümüz"nün, cəsurluğunun, ağrılı günlərdə keçirdiyi mənəvi-psixoloji və fiziki yaşıntılarının bədii ifadəsi İ.Hüseynovun yaradıcılığında mühüm yer tutur. Yaziçi cəmiyyət həyatında qadınların kişilərlə barəbar sosial statusda iştiraka tamamilə haqlı olduqlarını tasırı, inandırıcı bədii boyalarla təqdim edir. Bəhs olunan dövrədə Azərbaycanın Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetiştirdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanıməna Əlibəyli, Xalide Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif mövzular ilə bərabər "qadın məsəlesi" də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür əslubunun məhsulu olan qadın obrazları yaradılmışdır. Bəhs olunan dövrədə Azərbaycanın müsəlmanı Mirvarid Dilbazi, Nigar Rə

"Zərrə mənəm, günəş mənəm..."

Bu mövzuda Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib



Dünen "Zərrə mənəm, günəş mənəm..." mövzusunda Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrailova, deputat Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova, 190 sayılı uşaq baxçasının müdürü Nazilə Dəmirova, 59 sayılı uşaq baxçasının müdürü Rəna Süleymanova və başqaları bildirilib. Heydər Əliyev və Azərbaycan təhsili" adlı tədbir keçirilib. Tədbir iştirakçıları

Vurğulanıb ki, 50 il əvvəl Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi qeyd olunub. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Onun ədəbiyyatda, inceşənətde parlaq obrazları yaradılıb. 1973-cü ildə çəkilən "Nəsimi" bədii filmi Azərbaycan kino sənətində xüsusi yer alıb, 1979-cu ildə Bakıda mütefəkkir şairin heykəli ucaldılıb. Bu il isə Azərbaycan Prezidentinin Sərəncamına əsasən, respublikamızda İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd olunur.

Tədbirdə bağça kollektivinin ədəbi-bədii kompozisiyası təqdim edilib. Sonda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətile hazırlanmış sərgiyə baxış olub, ağaclar əkilib və hədiyyələr təqdim olunub.

RƏFIQƏ

ELAN

ADPU-nin ibtidai Təhsil fakültəsinin İBT18-009V/01 №-li qrup tələbəsi Əliyeva Şəbnəm Araz qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələrin
"Azərbaycan" nəşriyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya
agentliyklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**

Ses

Son sahifə

30 aprel

"Heydər Əliyev və Azərbaycan təhsili"

Dünən YAP Yevlax rayon təşkilatı və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Yevlax şəhər 2 sayılı tam orta məktəbinde Ulu Önder Heydər Əliyevin anadan olmasının 96-ci il-dönümüne həsr olunan "Heydər Əliyev və Azərbaycan təhsili" adlı tədbir keçirilib. Tədbir iştirakçıları



YAP Yevlax rayon təşkilatının sədr müvini, aparat rəhbəri Əli Quliyev çıxışında bildirib ki, ümumtəhsil orta məktəblərində Ulu Önder Heydər Əliyev irsini təbliğ etmək, Dahi şəxsiyyətin azərbaycanlıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də, yetişməkdə olan yeni nəslin vətəndaşlıq borcudur.

Tədbirdə rayon təhsil şöbəsinin müdürü Xaləddin Niftəliyev Ulu Önder Heydər Əliyevin şərəflə həyat yolundan geniş danişaraq bildirdi ki, xalq və Lider məhəbbətinin vəhdətinin nəticəsidir ki, Azərbaycanımız uğurlu inkişaf yolunda daima irəlidədir.

Sonda YAP Yevlax rayon təşkilatı tərəfindən tədbir iştirakçılarına Ulu Önder Heydər Əliyevin həyat və fəaliyyətini eks etdirən bukletlər paylanılıb. Həmçinin, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vesiqələri təqdim edilib. 2 sayılı tam orta məktəbin direktoru Sədaqət Şükürova partiya sahəsində fəallığına görə rayon təşkilatının fəri fermanı təqdim edilib.

R.KAMALQIZI

ilk önce Ulu Önder Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad etdiyindən sonra YAP Yevlax şəhər təşkilatının hazırladığı Böyük Şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətində təhsilə bağlı məqamları özündə eks etdirilib. Tədbiri Yevlax şəhər 2 sayılı tam orta məktəbin direktoru Sədaqət Şükürova açaraq keçirilən tədbirin məqsədi haqqında ətraflı məlumat verək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bütün sferalarda olduğu kimi, ölkəmizdə təhsilə bağlı yüksək qayıq və diqqət ölkəmizdə təhsilin inkişafı istiqamətində daim yüksək nəticələrə inqilabi dəyişikliyə yol açıbdır.

Tədbiri Yevlax şəhər 2 sayılı tam orta məktəbin direktoru Səda-

qət Şükürova açaraq keçirilən tədbirin məqsədi haqqında ətraflı məlumat verək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bütün sferalarda olduğu kimi, ölkəmizdə təhsilə bağlı yüksək qayıq və diqqət ölkəmizdə təhsilin inkişafı istiqamətində daim yüksək nəticələrə inqilabi dəyişikliyə yol açıbdır.

Oftalmologiya elminin inkişafına böyük töhfələr vermiş alim

YAP Qusar rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-ci il-dönümüne həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Siyasi Şuranın üzvü, Qusar rayon təşkilatının sədri David İbrahimxelilov görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafında mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın həyat yolundan danışır.

Tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyəti başçısının müavini Zoya Eldarova, rayon Heydər Əliyev Mərkəzinin direktoru, rayon təşkilatı qadınlar şurasının sədr müavini Neva Abdurrahmanova və digərləri bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologianın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin tərixə parlaq səhifələr kimi yazılıb.



Tədbirdə digər çıxış edənlər Zərifə xanım Əliyevanın peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, vətənə, ailəsinə bağlı bir ziyalı, xeyirkənəmələr sahibi kimi yaddaşlara həkk olunduğunu bildiriblər.

Tədbirdə digər çıxış edənlər Zərifə xanım Əliyevanın keçdiyi şərflə ömr yolu həsr olunmuş sənədli film nümayiş olunub.

Nəzakət ƏLƏDDİNQIZI



Tədbirdə digər çıxış edənlər Zərifə xanım Əliyevanın keçdiyi şərflə ömr yolu həsr olunmuş sənədli film nümayiş olunub.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələrin
"Azərbaycan" nəşriyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya
agentliyklərinin məlumatlarından istifadə olunur.